

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ**

---

---

*Əlyazması hüququnda*

**SƏDAQƏT QURBANƏLİ QIZI HƏSƏNOVA**

**«FÜYUZAT» JURNALININ  
DİL SİYASƏTİ VƏ DİLİ**

*10.02.01- Azərbaycan dili*

Filologiya elmləri doktoru alimlik dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

**A V T O R E F E R A T I**

Naxçıvan - 2007



İş Naxçıvan Dövlət Universitetinin «Azərbaycan dilçiliyi» kafedrasında yerinə yetirilmişdir.

Elmi məsləhətçi:

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor **Y.M.Seyidov**

Rəsmi opponentlər:

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Qulu oğlu Cəfərov

Filologiya elmləri doktoru, professor Nizami Manaf oğlu Xudiyev

Filologiya elmləri doktoru, professor Adil Məmməd oğlu Babayev

Aparıcı müəssisə: AMEA, Nəsimi adına Dilçilik İnstитutu

Müdafia «6 »~~oktyabr~~<sup>oktyabr</sup> 2007-ci il tarixdə saat 14<sup>00</sup>-da Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən N.02.121 Dissertasiya Şurası əsasında yaradılmış B/D 02.121 Birdəfəlik Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ 7012 Naxçıvan şəhəri, Universitet şəhərciyi, Naxçıvan Dövlət Universiteti, əsas bina, I mərtəbə, böyük akt zali.

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat «16 » iyul 2007-ci ildə göndərilmişdir.

B/D Dissertasiya Şurasının elmi katibi  
filologiya elmləri namizədi, dosent:

İ.Z.Cəfərov

## İŞİN ÜMUMİ SƏCIYYƏSİ

**Mövzunun aktuallığı.** Azərbaycan mətbuatı dilinin öyrənilməsi istiqamətində indiyə qədər aparılan araşdırmlar qənaətbəxş deyildir. Müşahidələr göstərir ki, mətbuata məxsus olan dil-üslub xüsusiyyətləri, onların ədəbi dilimizin normalarına münasibəti yetərincə işıqlandırılmamış və bu sahədə sovet dövrünün psixologiyasına uyğun irəli sürürlən fikirlər səhv nəticələrə gətirib çıxarmışdır.

Mətbuat dilinin, xüsusilə də, XX yüzilin əvvəlində nəşr edilən «Füyuzat» jurnalının dili, üslub xüsusiyyətləri, Azərbaycan ədəbi dilində yeri, rolu və s. məsələlərin obyektiv mülahizə və təhlillərə ehtiyacı vardır və o, bu gün öz həqiqi həllini gözləyir.

«Füyuzat» jurnalının dilinin tədqiqi ədəbi dilimizlə bağlı bir sıra məsələlərin həlli üçün böyük imkanlar açacaqdır. Həmçinin, jurnalın dil materiallarının digər mətbuat və ədəbi dil materialları ilə müqayisəli tədqiqi. «Füyuzat»ın dili ilə bağlı problemlərin həlli XX yüzilin əvvəlində Azərbaycan ədəbi dilinin bütöv bir mənzərəsinin işıqlandırılmasına kömək edə bilər.

«Füyuzat» jurnalının dilinin bu istiqamətdə araşdırılması bir tərəfdən Azərbaycan ədəbi dili ilə bağlı bir sıra mühüm problemlərin, o cümlədən mətbuat dilinin özəl xüsusiyyətləri, ədəbi dilin üslubları ilə əlaqəsi, dilə təsiri, bu sahədə rolu və s. məsələlərin həlli üçün yararlıdırsa, digər tərəfdən zamanında və sonralar düzgün, layiqli qiymətini almayan, hazırda türkologiyada rəğbətlə yad edilən «Füyuzat»ın dil mənzərəsi, dil-üslub özəllikləri sahəsindəki xüsusi məsələlərin həlli üçün də faydalı ola bilər.

Hazırda «Füyuzat» jurnalı və onun dili maraq doğuran məsələlərdəndir. Jurnalın dili mürəkkəb və mübahisəli, zəngin və çoxcəhətlidir. Tədqiqata «Füyuzat»ın redaktoru Əli bəy Hüseynzadənin (və onun simasında füyuzatçıların) dilçilik görüşləri, jurnalın ədəbi dil məsələlərində mövqeyi, dil siyasəti («ortaq dil» problemi), ifadə tərzi, leksik-qrammatik xüsusiyyətləri, jurnalın Azərbaycan ədəbi dilində yeri və rolu, siyasi dil və s. məsələlər daxildir. Dissertasiyada bir sıra dilçilik problemləri «Füyuzat» jurnalının dili çərçivəsində araşdırılır.

«Füyuzat» tamamilə milli jurnal, onun naşiri də yüksək dərəcədə millidir və milli dilimizin müəyyən bir dövrünün səciyyələndirilməsi üçün onun dilinin tədqiqinə ehtiyac duyulur. Təsadüfi deyildir ki, XX yüzilin əvvəlində Azərbaycan ziyalıları iki mətbuat ətrafında birləşmişdilər: 1.«Molla Nəsrəddin». 2.«Füyuzat». Lakin təəssüf\*ki, łu

iki mətbuat orqanı arasında süni ayrılıq (hətta düşmənçilik) yaradılmış və onlar əkscəbhəli jurnallar kimi səciyyələndirilmişdir. Əslində, həmin dərgilərin hər biri özünün məqbul hesab etdiyi yolla xalqa xidmət etmişdir. XX yüzulin əvvəlində Azərbaycan mədəniyyətinin yetişdirdiyi böyük şəxsiyyətlərin – Əli bəylə Mirzə Cəlilin məqsədi eyni, üslubu isə müxtəlif idi. Onlara münasibət və qiymətləndirmə isə fərqli olmuş və bu sahədə «Füyuzat» jurnalının taleyi götirməmişdir. Bu mənada, onun dili tamamilə layiqsiz, intellektuallığına yaraşmayan qeyri-obyektiv fikirlərlə damğalanmışdır. Məsələyə obyektiv yanaşma «Füyuzat» jurnalı və onun dilinin əsl mahiyyətinin açılmasına kömək edə bilər.

Hazırda «Füyuzat» jurnalına və füyuzatçılara yeni prizmadan yanaşılır, onların məqsədi, ictimai-siyasi rolü, dil və üslubu sahəsindəki qaranlıqlara işıq salınır. Jurnalın dil-üslub xüsusiyyətləri onun ətrafında birləşib fəaliyyət göstərən ədəbi-tarixi simaların dil sahəsindəki mövqeyini üzə çıxara bilər. «Füyuzat»ın dili tədqiq edilmədən XX əsrin əvvəlində lirik-romantiklərin dil-üslub xüsusiyyətləri haqqında düzgün fikir söyləmək çətindir, hətta mümkün deyil.

İndiyə qədər «Füyuzat» jurnalının dilinə qərəzli, laqeyd, qeyri-obyektiv münasibət Azərbaycan mətbuat dili haqqında səhv nəticələrə gətirib çıxarmış və bu mətbuata aid məsələlərin yalnız birtərəfli həllini verə bilməşdir. «Füyuzat»ın dili ilə bağlı araşdırımlar XX əsrin əvvəlində Azərbaycan mətbuat dili haqqında hərtərəfli məlumatlara imkan verəcəkdir.

«Füyuzat» jurnalı ilə bağlı dil məsələlərinin araşdırılması və bu baxımdan ümumtürk kontekstindən təhlillər mövzunun aktuallığını göstərir.

**Tədqiqatın məqsəd və vəzifələri.** Tədqiqatın əsas məqsədi «Füyuzat» jurnalının dilini izləməklə onun səciyyəvi dil-üslub xüsusiyyətlərini, özəlliklərini müəyyənləşdirmək, irəli sürdüyü dil siyasetini, inkişaf meyl və istiqamətini aydınlaşdırıb çağdaş ədəbi dil tədqiqatları səviyyəsində izah etmək və elmi şərhini verməkdir.

Jurnalın dilinin müqayisəli təhlili ilə dövrün ədəbi dil mənzərəsinin daha geniş və dəqiqliq şərhini vermək, dil tariximiz, tarixi leksikologiya, qrammatika, norma və üslublarımızı araşdırmaq, sabit və fərqli dil xüsusiyyətlərini üzə çıxarmaq əsas məqsədlərdən biridir. Türk milli ruhunun güzgüsü olan «Füyuzat» jurnalının ədəbi dil baxımdan elmi əhəmiyyətinin izah olunmasına çalışan müəllif onun tədqiqinin vacib olduğunu bir daha mütəxəssislərin nəzərinə çatdırmaq istəyir.

Göstərilən məqsədə çatmaq üçün, ilk növbədə, aşağıdakı məsələlərin həlli tələb olunur:

- Jurnalın redaktoru Ə.Hüseynzadənin dilçilik görüşlərinin təhlil edilməsi;
  - «Füyuzat» jurnalının dilində milli dil xüsusiyyətlərinin ümum-türk dili fonunda tədqiqi;
  - XX yüzilin əvvəlində iki istiqamətdə – ümumxalq dili və «ziyalı dili» (klassik üslubun təsiri ilə) istiqamətində inkişaf edən Azərbaycan ədəbi dilinin ikinci istiqamətinin təhlil edilərək özəlliklərinin araşdırılması;
  - Füyuzatçıların dilçilik məsələlərinə münasibətinin aydınlaşdırılması;
  - «Füyuzat» jurnalının dili çərçivəsində Azərbaycan ədəbi dilinin romantik istiqamətinin təhlil edilməsi;
  - Mədəni bir hərəkatdan – söy-kökə sadıq qalaraq mənəvi yüksəlişlə çağdaş mədəniyyətə yiyələnmək üçün mübarizədən irəli gələn «dil ittihadı» ideyasının mahiyyətini aydınlaşdırmaq;
  - Türk mədəniyyət və mənəviyyatı sintezinin –türk dil kültürünün əsası, ortaq türk dili əsasında dayanan leksik-qrammatik normalar və bu gün üçün onların əhəmiyyəti məsələlərinin araşdırılması;
  - Füyuzatçıların məslək əxlaqının «Füyuzat»ın dili ilə ifadə xüsusiyyətlərinin üzə çıxarılması;
  - Milli romantizminin zirvədə dayanan orqanı olan «Füyuzat» jurnalında ədəbi dil üslublarının özəlliyi və bunun o dövrkü ədəbi dilimizin normaları ilə uyğunluq və bağlılıq dərəcəsinin müəyyənləşdirilməsi;
  - «Füyuzat»ın dili əsasında Şərqiñ siyaset dilinin təhlil edilməsi;
  - «Füyuzat» jurnalının Azərbaycan ədəbi dilində yeri və rolunun müəyyənləşdirilməsi;
  - «Füyuzat» jurnalının fonetik, leksik və qrammatik xüsusiyyətlərinin izahı.
- Tədqiqatın elmi yeniliyi.** Azərbaycan dilçiliyində ilk dəfə olaraq «Füyuzat» jurnalının dili tədqiqata cəlb edilir. Bu tədqiqat ilə Azərbaycan ədəbi dilinin inkişafında maraqlı bir dil materialının mövqeyi müəyyənləşdirilir. XX yüzilin əvvəlinə məxsus Azərbaycan ədəbi dilinin inkişaf prosesi izlənir, linqvistik baxımdan təhlillər aparılır, leksik-qrammatik vahidlərin çağdaş Türkiyə türkcəsində və çağdaş dilimizdə müəyyən məqamlarda mühafizə olunması dilin inkişaf qanuna uyğunluğu kimi dəyərləndirilir. Jurnalın dili çağdaş ədəbi dil araşdırmaları səviyyəsində, ümumtürk kontekstində aydınlaşdırılmışdır. Tədqiqat digər mətbuat orqanlarının dilini, mətbuatın ədəbi dilə təsirini öyrənmək baxımından da yenidir. İlk dəfə olaraq lirik romantiklərin dil

materialları əsasında ümumi ədəbi dil faktları müəyyənləşdirilir. Jurnalın redaktoru – Azərbaycanda türkçülük hərəkatının əsasını qoyan və ilk dəfə elmi əsaslarla ciddi şəkildə «dil ittihadı» problemini ortaya gətirən Əli bəy Hüseynzadənin həmin məsələ ilə bağlı prinsipləri təhlil edilir.

**Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.** «Füyuzat»ın dilinin tədqiqinin böyük nəzəri və praktik əhəmiyyəti vardır. Maraqlı bir mətbuat orqanının dilinin tədqiqi ilə aparılmış apaşdirmalar nəzəri ümumiləşdirmələrin əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Hazırda ayrı-ayrı mətbuat orqanlarının dili sahəsində nəzəri ümumiləşdirmələr aparılması ədəbi dilimizin müxtəlif mərhələlərini öyrənmək baxımından zəruri və əhəmiyyətlidir. Bu, həm də digər mətbu orqanların dilinin dərindən araşdırılması, ədəbi dilin üslublarının ortaq və fərqli çəhətlərinin linqvistik mahiyyətinin müəyyəndəşdirilməsi üçün imkan yaradır. Başqa bir tərəfdən, jurnalın dil siyasetinin öyrənilməsi ortaq türk dilinin mahiyyətini də araşdırmağa kömək edir. Qeyd olunanlar tədqiqatın nəzəri əhəmiyyətini bir daha üzə çıxarırlar.

Tədqiqatın praktik əhəmiyyətinə gəlincə, Azərbaycan mətbuat dilinin öyrənilməsi, ədəbi dil problemləri ilə bağlı dərslik və dərs vəsaitlərinin hazırlanması prosesində tədqiqatın nəticələrindən istifadə oluna bilər. Dil mədəniyyəti və üslubiyyatla bağlı kitabların yazılması prosesində də dissertasiyadan faydalana maq olar. Alınan nəticələrdən funksional üslubların əlaqəsi məsələsində, lügət tərkibinin nəzəri təhlilində bir sıra tədqiqatlarda istifadə etmək mümkündür. Tədqiqatın əsas müddəaları ədəbi dil tarixi, tarixi qrammatika ilə bağlı ədəbiyyat və dərsliklərə daxil edilməklə tədris oluna bilər.

**Tədqiqatın obyekti.** Dissertasiyada əsas tədqiqat obyekti «Füyuzat» jurnalının dil siyaseti və dilidir. İş prosesində jurnalın redaktoru Əli bəy Hüseynzadənin dilçilik görüşlərinə, dərginin ədəbi dil normallarına münasibətinə, «ortaq ədəbi dil» məsələsinə, üslub keyfiyyətlərinə, ədəbi dilimizə təsiri və s. məsələlərə də toxunulmuşdur.

«Füyuzat» jurnalında istifadə olunan dil vahidlərinin təhlili və Azərbaycan ədəbi dilində mövqeyi məsələsi tədqiqatın əsas predmetidir.

**Tədqiqatın metodları.** Dissertasiyada ədəbi dil tədqiqatları örnək götürülmüş, mövcud araşdırmalarda sınaqdan keçirilmiş metodlar əsas hesab olunmuşdur. Daha çox dilçiliyin ənənəvi tədqiqat metodlarından-təsviri, təsviri-tutuşdurma, müqayisəli qarşılaşdırma, sistemli təhlil üsullarından istifadə olunmuşdur.

**Tədqiqatın aprobasiyası.** Dissertasiyanın ümumi məzmunu monoqrafiya və məqalələr şəklində çap olunmuşdur.

Mövzu ilə əlaqədar «Əli bəy Hüseynzadənin dilçilik görüşləri» (Bakı, ADPU, 2006, 95 səh.), «Füyuzat» curnalı və ədəbi dil» (Bakı, ADPU, 2006, 99 səh.), «Füyuzat» jurnalı və dil problemləri» (Bakı, «Elm», 2006, 298 səh.) adlı monoqrafiyalar çapdan çıxmışdır. İşə dair qırxa yaxın məqalə respublikanın jurnallarında və ali məktəblərin filioloji toplularında nəşr edilmişdir. Tədqiqatın yekunları barədə elmi konfranslarda məruzələr söylənmiş, tezislər nəşr edilmişdir.

**Dissertasiyanın quruluşu.** Dissertasiya «Giriş», üç fəsil, «Nəticə», istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

## İŞİN ƏSAS MƏZMUNU

Dissertasiyanın «Giriş» hissəsində mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri-praktik əhəmiyyəti, tədqiqatın obyekt və predmeti, metodları, aprobasiyası məsələləri aydınlaşdırılır.

Dissertasiyanın birinci fəsli «Füyuzat» jurnalının redaktoru **Əli bəy Hüseynzadənin dilçilik görüşlərinə** həsr olunmuşdur. Bu fəsil üç yarımfəsli əhatə edir. Həmin yarımfəsillərdə Əli bəy Hüseynzadənin türk xalqlarının ədəbi dili ilə bağlı fəaliyyəti, mətbuat və onun dilinə münasibəti, imla və tərcümə məsələlərində mövqeyinin tədqiqi diqqət mərkəzində dayanmışdır.

I fəslin birinci yarımfəsli **«Əli bəy Hüseynzadə və türk xalqlarının ədəbi dil məsələsi»** adlanır.

Romantiklərin, xüsusilə də jurnalın redaktoru Əli bəy Hüseynzadənin dilçilik görüşləri, dil məsələlərinə münasibəti ilə tanış olmadan jurnalın dili haqqında hərtərəfli fikir yürütmək mümkün deyil. Yəni «Füyuzat» jurnalının dil xüsusiyyətləri, həmin sahə ilə bağlı siyaseti, ədəbi dillə bağlılıq dərəcəsi və s. məsələlərin dəqiq və düzgün qiymətləndirilməsi üçün Əli bəyin dilçilik görüşlərinin öyrənilməsi faydalıdır. «Alibey Hüseynzadənin siyasi-fəlsəfi fikirlərini anlamak, üsulları tahririni (yazı üslubunu) tedkik etmək için en kiymətdar vasika Füyuzat kolleksiyonudur»<sup>1</sup>. «Füyuzat»ı Əli bəysiz, Əli bəyi isə «Füyuzat»sız təsəvvür etmək mümkün deyil.

Əli bəy dili, üslubu və dilçilik görüşləri ilə Azərbaycan ədəbi dilinin mürəkkəb bir mərhələsi, ağır bir yaxın keçmişini əks etdirir.

Əli bəy mətbuat səhifələrində türk dillərinin quruluşu, keçmiş, bu günü, gələcəyi, xarakterik xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezi və s. məsələləri işıqlandırılmışdır.

Əli bəy türk xalqlarının dillərini ümumi türk dilinin şivələri hesab edirdi. Bu fikrinə görə, onu öz doğma dilinə ögey münasibət göstərməkdə təqsirləndirənlər olmuşdur. Lakin bu, Əli bəyin türk xalqlarını bir millət halında birləşdirmək ideyalarından irəli gəlirdi.

Əli bəy Hüseynzadənin dilçilik elmi sahəsindəki fəaliyyətində üç əsas məqsəd diqqəti cəlb edir:

1. Eyni ölkənin müxtəlif bölgələrindəki türk şivələri arasındaki fərqlərin aradan qaldırılması;
2. İstanbul türkcəsinin Azərbaycanda yayılması;

<sup>1</sup>Akçura Y.Hüseyinzade Ali bey.Kardeş edebiyatlar. İstanbul,Çağlayan,1992, № 3, s.41.

3. Türk millətinə məxsus olan ayrı-ayrı türk xalqlarının dilləri arasındaki fərqlərin aradan qaldırılması və nəticədə vahid ümumtürk dilinin yaradılması.

Birinci məsələni Əli bəy Hüseynzadə hələ «Həyat» qəzetində ciddi şəkildə qoymuşdur. Müxtəlif bölgələrdən qəzetə göndərilən yazıların hamısı türk dilində idi, lakin biri Bakı ləhcəsində, biri Qarabağ ləhcəsində, digəri Qazan ləhcəsində və s. yazıldıqından onların arasındaki ayrılıqlar dərhal üzə çıxır, bu fakt türk dilinin gələcəyi üçün təhlükə hesab edilir və bu təhlükənin vaxtında dəf edilməsinin yolları göstərilirdi.

Dil məsələləri ilə bağlı sonrakı iki məqsəd bir-biri ilə əlaqəlidir və biri digərini tamamlayır. İstanbul türkcəsinə yüksək münasibət göstərən Əli bəy bütün Azərbaycanda belə münasibət formalaşdırmağa çalışırdı. O, Osmanlı (Türkiyə) dilini «dərin fikirlər», «ən nazik, ən rəqiq hissəleri ifadəyə» qadir olan yüksək dil kimi qəbul edir və onun hər hansı bir Avropa dili ilə rəqabət edə biləcəyini göstərir. O «yüzə gülüçü metod» ifadəsi ilə rusların türkləri sıxışdırmaq üsulunu səciyyələndirmişdir.

«Türklər kimdir və kimlərdən ibarətdir?» adlı silsilə yazılarında zövqlü və şövqlü bir tarixçi, elmin dərinliklərinə nüfuz edən bir antropoloq, etnoqraf, dəyəri ölçüyəgəlməz bir dilçi alim kimi görürük. «Yazı, esasında, milliyetçiliğin iyi bir ifadesidir»<sup>1</sup>. «Türklər kimdir və kimlərdən ibarətdir?» məqaləsi məna və məntiqcə, elmi sanbal baxımından dərin olduğu kimi həcmə də böyük əsərdir.

Əsərdə terminologiya, etnoqrafiya, dil tarixi, dil coğrafiyası məsələləri son dərəcə dəqiqlik və diqqətlə təhlil edilmişdir. O, xüsusiilə də etnoqrafiya elminə görə, müəyyən qövmə məxsus olan «moğol» termini üzərində dayanır. Əli bəy türklərin mədəniyyət tarixində çox böyük rola malik olan bir hissəsinə bu adın verilməsini elmdə səhv bir addım hesab edir. O hətta Əmir Teymurla Çingiz xanın qanını daşıyan, bu iki böyük türk oğlunun nəvəsi Babur şahın-hind imperatorluğunun əsasını qoyan böyük siyaset adamının yaratdığı hind-türk dövlətinə «böyük moğollar hökuməti» deyilməsini düzgün hesab etmir. Teymurun Bərlas adlı sülaləyə mənsubluğuna, Keş şəhərində türk dilində «gözəl» mənası verən «kürəkan» adlı ailədə anadan olmasına işarə və onun nəvəsi Mirzə Babur-Babur şahın (1483-1530) bütün yaşantısını əks etdirən «Baburnamə» əsərinə istinad edərək onun

<sup>1</sup> Ülken H.Z. Hüseyinzade Ali (Ali Turan) (1864-1942). Türkiyede Çağdaş düşüncə tarixi. İstanbul, Harbiye, 1999, s.270.

Monqolustan torpağında deyil, Səmərqəndin cənub tərəfində doğulduğunu bildirib bu barədə tarix elminə dəqiqləşdirmə gətirir.

«Türklər kimdir və kimlərdən ibarətdir?» əsərindəki terminlərin İzahında «türk» və «tatar» sözləri üzərində təhlil və araşdırımlar daha maraqlıdır. Əli bəy, xüsusilə də, «tatar» termini ilə bağlı konkret fikirlər irəli sürür, bu haqdakı mülahizələri ümumiləşdirib onlara münasibət göstərir və bütün türkoloqların bu sözün tamamilə aradan götürülməsinə tərəfdar olduğunu qeyd edir. O, qeyri-elmi olan bu terminin bir neçə mənada işləndiyini və bunların hamisinin yanlış olduğunu inandırıcı faktlarla aydınlaşdırır.

Əli bəy bütün Turan dillərini (türk, monqol, buryat, kalmik, tunquz, mancur, even, koreya və yapon dilləri) bir-birinə yaxınlaşdırıb onları ümuiləşdirən beş əsas əlamət göstərir:

1. Söz kökünün şəkilçi qəbul etdiğində dəyişməməsi. «Bu isə bir lisanın asanlığı, sadəliyi, müsbətliyi nöqteyi-nəzərindən, əlbəttə, böyük bir məziyyətdir».

2. Sözlərin qrammatik dəyişməsi və yeni söz düzəlməsi zamanı şəkilçilərin kökdən sonra gəlməsi. Söz kökündən əvvələ keçən şəkilçilərə turan dillərindən yalnız macar dilində rast gəlmək olur ki, o da Əli bəyin fikrincə, nadir hadisələrdəndir.

3. Kök və şəkilçilərin ahəng qanununa tabe olması.

4. Ədat və əvəzliklər artırılması vasitəsilə felin təsriflənən formalarının yaranması keyfiyyəti. Bu, «dəxi bir çox turan lisalarının övsafı-müştərəkəsindən məduddur».

5. Turan dillərini vahid şəkildə birləşdirən sintaktik qaydalar. Əli bəy bu əlaməti turan dilləri üçün ümumi bir keyfiyyət kimi qiymətləndirmiştir.

Əli bəy Hüseynzadə türk dillərinin tədqiqində iki əsas yol göstərmışdır: 1. Türk ləhcə və şivələrindən hansının daha çox türkcə olduğunu aydınlaşdırmaq. 2. Çağdaş türklərdən hər birinin xalis türkcədən uzaqlaşış-uzaqlaşmadığını və əgər uzaqlaşıbsa, bunun nə dərəcədə olduğunu müəyyənləşdirmək. Bu isə ən qədim və xalis türklərin kim olduğunu kəşfi ilə mümkündür. Bu kəşf isə dilçilik, tarix və coğrafiya elmi ilə əldə oluna bilər. Birinci fəslin ikinci yarımfəsli «Əli bəy Hüseynzadə mətbuat və onun dili haqqında» adlanır. Əli bəyin həyat və yaradıcılığında mətbuat xüsusi bir mərhələdir.

Əli bəyə görə, mətbuatın aşağıdakı vəzifələri var:

1. Millətin inkişafını ləngidən səbəblərə qarşı mübarizə aparmaq: «Qəzetəmiz həyatın mənayı-həqiqiyyəsinə, övsaf və şəraitinə agah bulunduğuundan həyati-ictimaiyyəyi-milliyəmizin nigahbani olub

daxildən və ya xaricdən, hər cür tərəqqi və təkamülə qarşı zühur edən maniə və müşkülata müqabilə etmək istər»<sup>1</sup>.

2. Mətbuatın «borcu millətimizi qələmle müdafiə və bu yolda mücahidədir».

3. Mətbuat sağlam dilə (etidali-lisan) və sağlam fikrə (etidali-əfkar) malik olmalıdır.

4. Mətbuat tərəqqiyə xidmət etməlidir. «Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldığda, rus rəiyyəti bulunan türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar deyilməsin!»

5. Mətbuat milləti özünə tanıtmalıdır.

6. Mətbuat ana dilində millətin maariflənməsinə çalışmalıdır. «Ülum və maarif əksəriyyət beynində intişar etmək üçün lazımdır ki, millətin öz ana dili məlum və maarif təhsilinə alət olsun»<sup>1</sup>.

7. Mətbuat təmiz əxlaqlı millətə səy eyməlidir. Əli bəy bunun Avropa mədəniyyətinin «ümumbəşəriyyətə aid əsasların mütaliə ilə əsbabi-tərəqqi və rifahiyiyətlərini dini-islama tövfidən millətimizin tərəqqiyatına tətbiq» etməklə mümkünüyünü göstərirdi.

8. Mətbuatın dili sadə olmalıdır. Əli bəy «rəyimizə görə yazdığımızdan daha sadə Qafqazda söylənən şivələrə daha müvafiq bir surətdə yazmaq mümkün deyildir» fikri ilə həm XX yüzilin əvvəlində, həm də həmin yüzilin sonuna qədər onun dilini tənqid edənlərə uzaqgörənliklə cavab verirdi.

9. Mətbuat «lisani-milli»sinı qorunmalıdır və «öz lisani-millisinin qədrini bilən hər bir fərd» dilini «əcnəbi lügətlərlə» doldurmamalıdır.

10. Mətbuat yalan məlumatlar dərc etməməlidir, əksinə onların cavabını verməlidir.

11. Mətbuat «maarifə, təməddünə, təkamül və təaliyə» çalışmalıdır.

12. Qəzet «müsavat, hürriyyət və ələlxüsus hürriyyəti-milliyə» tərəfdarı olmalıdır və s.

Əli bəy Hüseynzadənin mətbuatla bağlı fikirlərində daha çox onun dilinə fikir verdiyini görürük.

Birinci fəslin üçüncü yarımfəsli «Əli bəy Hüseynzadənin imla və tərcümə məsələlərində mövqeyi» adlanır.

1909-cu ildə fevral ayının 9 və 10-da «Tərəqqi» qəzetində (№31-32) Əli bəy Hüseynzadənin «Yazımız, Dilimiz, «İkinci il»imiz» adlı məqaləsi çap olunmuşdur. Məqalədə ərəb əlifbasından istifadə edilən bir dövrdə maraqlı və aktual bir dil məsələsində bəhs edilir. Ə.Hüseynzadə

<sup>1</sup> Ə.Hüseynzadə. Türkər kimdir və kimlərdən ibarətdir? Bakı, Mütərcim, 1998, səh.137.

məqalədə ahəng qanunu, əlifba, dil birliyi, imla, alınma söz və s. məsələlərə münasibət bildirmişdir. O, sözlərin müxtəlif variantlarda yox, bir cür yazılımasının tərəfdarı olmuşdur.

Əli bəy tərəqqinin maneələrini əlifbada görənlərin imləni islah etməkdə «Kiril və Mefodinin uydurduğu rus əlifbasına» söykəndiklərini və onların digər əlifbalardan xəbərsiz olduğunu göstərərək əlifbanın ciddi əngəl olmadığını əsaslandırırdı.

Əli bəy Hüseynzadənin yaşıdıcılıq materialları onun tərcümə məsələlərinə də xüsusi diqqət etdiyini göstərir.

Onun tərcümə məsələləri ilə bağlı fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

-Yalnız ana dilinə çevrilən əsərlərə üstünlük verilməlidir. Orijinalından geri qalmayan tərcümələr mükəmməl hesab edilir.

-Tərcümə mənəni pozınmalıdır.

-Tərcümə müəllifin ruhunu yaşatmalıdır.

-Tərcümə süniliklərdən uzaq olmalıdır.

-Tarixi saxtalaşdırıran əsərlər tərcümə edilib yayılmamalıdır. Hər hansı mövzu haqqında ən düzgün yazılın əsərlərin tərcüməsi yayılmalıdır.

-Tərcümə ədəbi dilin normalarına əsaslanmalıdır.

-Təkcə mənən yox, həm də hərfən tərcümələrə diqqət edilməlidir.

-Tərcümənin naqis olmaması üçün tərcümə müəllifi həm əsərin yazılılığı, həm də çevrildiyi dilə dərindən bələd olmalıdır.

-Tərcümə müəllifi çevirdiyi əsərin mövzusunu bilməlidir.

-Tərcümə səhih və dürüst olmalıdır.

-Tərcümə üçün ən yaraqlı dil vahidləri seçilməlidir.

-Tərcümə sadə, açıq və ədibənə dildə olmalıdır.

Dissertasiyanın ikinci fəsli «Füyuzat» jurnalının dil siyasetinə həsr olunmuşdur. Həmin fəsil üç yarımfəsildən ibarətdir. Paraqraflarda jurnalın dilinə elmi-tarixi münasibət, «ortaq dil» problemi məsələlərinə toxunulur, dərginin dili Şərqiñ siyaset dili kimi əsaslandırılır.

II fəslin I yarımfəsli «Füyuzat» jurnalının dilinə elmi-tarixi münasibət» adlanır.

«Füyuzat» və onun dili haqqında tənqidi, tərəddüdü və təhqir xarakterli fikirlərin yaranmasına səbəb olan amillərdən ən güclüsü, əvvəla, dövrün mürəkkəbliyi, ikincisi, ziyalılar arasında fikir birliyinin olmaması və onun dilinə yalnız qrammatik baxımdan yanaşmalar olmuşdur. Jurnalın dilinə füyuzatçıların dili kimi yanaşmaq, məntiq, nitq mədəniyyəti, üslubiyyat baxımından qiymət vermək lazımdır. «Füyuzat»ın dili siyasi və fəlsəfi dil olaraq Azərbaycan dilçiliyi tarixində

öz layiqli qiymətini almalı, onun dil məfkurəsi aydınlaşdırılmalıdır. «Füyuzat»ın dilinə ədəbi dilin formal nümunəsi kimi deyil, Ə.Hüseynzadə, M.Hadi, H.Cavid kimi korifeylərin romantik düşüncələrinin dili kimi yanaşmaq XX əsrin əvvəlində Azərbaycan ədəbi dil xüsusiyyətlərinin öyrənilməsinə aydınlıq gətirməkdə əhəmiyyətlidir. «Füyuzat» jurnalı və onun dili haqqında ilk fikirlər onun çağdaşları tərəfindən söylənmişdir. Bu baxımdan, görkəmli tənqidçi F.Köçərli «Füyuzat»a qarşı çox sərt mövqedə dayanmışdır.

XX yüzilin əvvəlində elə bir görkəmli şəxsiyyət olmamışdır ki, «Füyuzat»a münasibət göstərməsin. Bu baxımdan, A.Şaiqin fikirləri diqqətçəkicidir. A.Şaiq ziddiyyətli fikirlər irəli sürsə də, Ə.Hüseynzadənin dəyərini də nəzərə çatdırılmışdır.

XX yüzilin sonlarına qədər «Füyuzat» «dini təəssübkeşlik təbliğ edən», «zəhmətkeşlərin şüurunu millətçiliklə zəhərləməyə çalışan», «panislamizmi Rusiyada yayan», «Osmanlı türkcəsinin qəbul edilməsi yolunda işləyən», «sosializmin mahiyyətini saxtalaşdırın» bir dərgi kimi mənfi mənada təqdim edilir.

XIX yüzilin sonu, XX yüzilin əvvəli Azərbaycan ədəbi dilinin inkişafında mürəkkəb və ziddiyyətli bir mərhələ olduğundan xüsusi diqqət və həssaslıq tələb edir. «Füyuzat» və onun dili isə diqqət və həssaslıqdan məhrum münasibətlərlə üz-üzə gəlmüşdür. Jurnalın dili ərəb-fars söz və tərkiblərinə görə «qəliz», türkizmlərə görə, «Türkçü» və bu baxımdan da qüsurlu hesab edilmişdir. Bu «suç» faktlarından heç biri məqbul sayıla bilməz. Ədəbi dilə ərəbizm və farsizmlərin daxil olması, hər halda, «Füyuzat»ın günahı deyil. «Bu da faktdır ki, XX əsrin əvvəlində türkizmlər, ərəbizmlər başqa üslublarda da, hətta ən demokratik mövqedə duran satiriklərin dilində də işlənir»<sup>1</sup>. Bunu bir tərəfdən də, həm klassik üslubun, həm də sərvəti-fünunçuların ciddi təsirində olan Osmanlı dilinin əlamətləri ilə bağlamaq olar. Türkizmlərə gəldikdə isə, bütün xalqların, o cümlədən, türk xalqlarının milli dil xəzinəsindən istifadə etməyə yetərinçə haqq və səlahiyyəti vardır.

II fəslin II yarımfəsli «Füyuzat» jurnalı və ortaq dil problemi» adlanır.

Uzun əsrlər boyu vahid bir dilə malik olan türksoylu xalqların həyatında baş verən tarixi dəyişikliklər nəticəsində onların dilində diferensiallaşma prosesinin nəticəsi olaraq müxtəlif hadisələr baş vermişdir. Bunun sonucu olaraq ümumi türk dili müxtəlif şivələrə

<sup>1</sup>Hacıyev T. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. Bakı, Azərnəşr, 1992, s.33.

ayrılmışdır. Belə ayrılmaların türk millətinin parçalanmasına zəmin olmasını görən ziyalilar XIX yüzilin sonunda türksöylü xalqların vahid millət kimi inkişafında dil birliyinin zəruriliyini dərk edərək bu sahədə ciddi fəaliyyət göstərməyə başladılar. Belə çalışmaların əsası XIX yüzilin sonuna aid olsa da, məsələ program şəklində və kəskin olaraq XX yüzilin əvvəlində «Füyuzat» jurnalında qoyulmuşdur. Bütün türk dünyasının türkçüləri böyük bir tarixi dövrün gerçəkliyini – türk təfəkkürünün ifadə vasitəsi olan ümumtürk dilinin parçalanmasının qarşısını almaq üçün ən düzgün yolu ümumi ədəbi türk dili yaratmaqdə görürdülər. Uzun zaman ərəbləşdirmə, farslaşdırma, sonra isə ruslaşdırma siyasəti türk xalqlarının dilini öz soy-kökündən uzaqlaşdırmış və gələcəyini sual işarəsi altında qoymuşdur. Onları bu bələdan qurtaran ən düzgün yol bir dil ətrafında birləşmək idi. Soyca eyni olan xalqların dilcə müxtəlifliyi onları bir-birindən aralı salır və vahid millət anlayışını şübhədə qoyurdu. Çin səddindən Ağ dənizə qədər yayılan türklərin vahid dildən uzaqlaşması onların pərakəndə şəkildə yaşamalarına, bir-birini kifayət qədər anlamamasına gətirib çıxarmışdır.

Millətin nicatını, ilk növbədə, onun dilində görənlər vahid ədəbi dilin zəruriliyini əsaslandıraraq təxminən eyni fikirlərlə çıxış edirdilər.

XX yüzilin əvvəlində etnolinquistik proseslərin özü mürəkkəb idi. Bu isə dildə variantlığa səbəb olurdu. Belə ki, yerli milli dil faktlarının «gəlmə» (Türk) ədəbi nörmə ünsürləri ilə birləşməsi bir neçə variantın eyni zamanda funksional rol oynamasına meydən verirdi. «Füyuzat» jurnalının dil faktlarının türk ədəbi dilindən qaynaqlanması türkçülük ideyaları ilə bağlıdır. Bu ideya türk xalqlarını, onların din və dilini əsarətdən xilas etmək məqsədi daşıyır. «Füyuzat» jurnalında mənsub olduğumuz millətin bütün dünyadakı türklərdən ibarət olduğu fikri irəli sürürlür. Jurnalın ideyalarına görə, müasirləşmək prosesi türk milli dilini qoruyub saxlamaqla getməlidir.

Etiraf etmək lazımdır ki, «Füyuzat» jurnalına qədər heç bir mətbuat orqanı ədəbi dil məsələsini prinsip şəklində ortaya qoyub praktik baxımdan davamlı olaraq bu qədər ciddi səylə tətbiq etməmişdir. Vaxtilə türk dillərində ümumi şəkildə işlənən dil vahidlərinin «Füyuzat» jurnalı vasitəsilə XX yüzilin əvvəlində Azərbaycanda yenidən işləklik qazanması dilin leksik tərkibini zənginləşdirən bir əlamət kimi qeyd olunmalıdır.

XX yüzilin əvvəlində «Füyuzat» jurnalı vahid ədəbi dil məsələsini aktual problem kimi qarşıya qoymuş, onun bağlanmasından sonra da müdafiə etdiyi dil ənənələri davam etmiş, hətta Azərbaycan Demokratik

Respublikası da onlara müsbət münasibətdə olmuş və I Türkoloji qurultayda ortaq ədəbi dil mövzusunda eyni ideya istiqamətində dəyərli fikirlər söylənmişdir. «Füyuzat» jurnalı ümumTürk dilinin əhəmiyyətini bütün türk dünyasına anlatmışdır. Bunun nəticəsidir ki, I Türkoloji qurultayda «ortaq ədəbi dil» önəmli məsələlərdən biri olmuşdur.

Sovet ideologiyasının təsiri və təzyiqi ilə yazılan əsərlər I Türkoloji qurultayın daha çox və yaancaq əlifba məsələsi üçün çağırılmasını qeyd edir. Lakin tədqiqatlar göstərir ki, dil birliyi məsələsi – «Tərcüman», «Həyat» və «Füyuzat» mətbu orqanlarının irəli sürdüyü əsas problem I Türkoloji qurultayın xüsusi müzakirə obyektlərindən biri olmuşdur. Qurultayda Xalid Səid «bütün türklərin bir-birilərini anlamaları üçün ortaq ədəbi bir dil olmalıdır» fikrini irəli sürmüştür. I Türkoloji qurultayda «ortaq ədəbi dil»in önəmli məsələlərdən olduğunu Əli bəy Hüseynzadənin gündəliyindən öyrənirik.

**II fəslin III yarımfəsli «Füyuzat» jurnalının dili Şərqiñ siyaset dilidir» adlanır.**

«Füyuzat» jurnalının dili, hər şeydən önce, siyasi-publisistik səciyyəsi ilə diqqəti çəkir. Onun dil və üslubu programına uyğun idi. «Füyuzat» «ədəbi, fənni, siyasi, ictimai, müsəvvər, həftəlik türkcə məcmuəyi-islamiyyə» kimi fəaliyyətə başlamış və sona qədər irəli sürdüyü ideyalara sadiq qalmışdır.

«Füyuzat» jurnalında dərc edilən nəşr nümunələrinin əksəriyyəti maraqlı bir hekayə üslubu ilə verilsə də, siyasi məzmunu ilə daha xarakterikdir.

«Füyuzat»ın dilində dilin ən kiçik vahidləri də siyasi üslub rənginə boyana bilir. Jurnalda bir xitaba nəzər salaq: «Ey Qranadada, bu gün müsəlmanlara biganə olan Qranadada yatan həkimi-əzəm!» Bu xitabda diqqət «həkimi-əzəm»dən çox, Qranadanın müsəlmanlara biganə olmasına yönəldilir. Halbuki tarixdən məlumdur ki, Qranada krallığını müsəlmanlar yaratmışdır. Sonralar xristianlar tərəfindən işgal edilən bu möhtəşəm dövlətin islam memarlıq nümunələri indi də dünyani heyrətdə qoyur.

Qeyd olunan geniş xitabın əlavə ilə, həm də geniş (bir neçə sözdən ibarət) əlavə ilə işlənməsi siyasi anlam ifadə edərək cümlənin məna yükünü daşıyır. Əslində, xitabın tərkibində iki feli sıfət tərkibi var. Bunlardan birincisi (müsəlmanlara biganə olan) ikincisini (Qranadada yatan), ikincisi isə geniş xitabın son sözünü (həkimi-əzəm) təyin edir. Xitabdakı əlavə, cümlənin daxili təyini olaraq əsas siyasi mənəni da təyin edir. «Azsözlü əlavələrə və azsözlü əlavə sözlərə nisbətən, coxsözlü əlavələrdə və coxsözlü əlavə sözlərdə onların mətnin əsas hissələrindən

fasılə ayrılığı bir qədər artıq olur, xüsusiləşməyə meyli özünü göstərir»<sup>1</sup>. Dil vahidlərinin belə əlamətləri «Füyuzat» jurnalının dilində siyasi üslub keyfiyyətinin göstəricisi kimi diqqəti çəkir. Əslində, əlavə söz, həm də əlavə məna deməkdir və aid olduğu sözün əsas mənasından daha təsirli və çəkici məna deməkdir. Müəllif işlətdiyi dil vahidinin mənəsi ilə kifayətlənmir ki, əlavə sözə və beləliklə, əlavə mənaya ehtiyac yaranır. Həmin əlavə məna xüsusi intonasiya tələb edir ki, bu, onun xüsusiləşməsini əsaslandırır. Xüsusiləşən əlavə ya daha ciddi, ya da aid olduğu sözün «mənasına bərabər məna ifadə edir»<sup>2</sup>. «Füyuzat» jurnalının dilində belə əlavələrdən tez-tez istifadə olunur və onların tələb etdiyi intonasiya siyasi anlamin açılmasına kömək edir. «İntonasiyanın üslub imkanları o qədər genişdir ki, hətta bəzən həmin vasitə ilə bir söz bütün mətnin əvəzində işlənərək çox güclü təsir göstərir».<sup>3</sup> «Füyuzat»ın dilində intonasiya bəzən adı sözlərə kommunikasiya keyfiyyəti qazandıraraq cümlənin funksiyasını yerinə yetirə bilir. Emosional-ekspressiv məna ifadə edən sözlər buna nümunədir. Yuxarıda qeyd edilən xitabın daxil olduğu mətn bu baxımdan səciyyəvidir. Həmin parçada dörd xitab bir-birinin ardınca verilib ki, bunlardan üçü geniş xitabdır. Genişlənmiş xitabların aydınlaşdırıcı sözləri xüsusi sənətkarlıqla seçilib işlədilərək siyasi məqsədə xidmət edir. Onlardan sonra gələn cümlələri adı intonasiya ilə tələffüz etmək olmur. Onlar qrammatik baxımdan əmr cümlələri olsa da, məna-məntiq cəhətdən ekspressiv cümlələrdir: «Qalx məzarından, qalx! Əllərini ətrafi-qəbrində, Əndəlus mədəniyyəti-heyrətfəzasının inqazı əhalidə qalan Qranadanın əlhəmralarına, Kurtubənin camelərinə, mədrəsələrinə uzat! Sonra üzünü Lahidə icтima edən sülh heyətinə çevir!» Məlumdur ki, yazılı nitqdə məntiqi vurğu xəbərin yanındakı sözün üzərində olur. Bu, fikrin müxtəlif məna çalarlığında ifadəsini təmin etmək, mətnin məzmun-forma vəhdətini yaratmaq; fikrin düzgün ifadə olunmasına imkan vermək; fikrə aydınlıq gətirmək, düzgünlük və dəqiqliyi artırmaq baxımdan üslub imkənlərini üzə çıxarıı və diqqəti birbaşa həmin ifadənin (sülh heyəti) üzərində mərkəzləşdirir. Təsadüfi deyildir ki, sözdəki vurğu (heca vurgusu) sözün mənasını, cümlədəki vurğu (söz vurgusu və ya məntiqi vurğu) isə fikrin məqsədini bildirməyə xidmət edir. Deməli, əsas məqsəd vurgulu sözdə – fikir mərkəzindədir. Cümlədəki «sülh heyəti» ifadəsi ilə 1899 və 1907-ci illərdə Lahidə (Haaqada) keçirilmiş sülh konfranslarında «beynəlxalq

<sup>1</sup> Seyidov Y. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.18.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Kazimov Q. Müasir Azərbaycan dili, Bakı, Ünsiyyət, 2000, s.156.

toqqışmaların dinc yolla həlli» haqqında qəbul edilmiş konvensiyalara işaretə edilmişdir. Sonra tamamlıq budaq cümləsinin tərkib hissələrindən biri kimi (budaq cümlə) verilmiş digər xitab fikrin daha emosional çalar almasına səbəb olur. Və bir-birinin ardınca gələn sual və nida cümlələri ekspressivliyi daha da artıraraq eyni əsər daxilində üslubları birləşdirir: «De ki, ey mədəni bəşərlər qiyafətində, sülhdən dəm vuran, fəqət, əsasən, inkvizisiyonçuların əhfadı olan həriflər! Şu Əndəlus mədəniyyəti əhlinə vaxtı ilə işgəncələrlə etdikləriniz cəfalar yetmədimi ki, bu gün onların əhfadına da bu qədər vəhşətəngiz zülmərinizi rəva görüyorsunuz?! Fəqət, ey İbn Rüşd, onların daşdan, qayadan əssəmm olan qulaqları sənin səsini eşitməyəcəkdir? Sən Lahidə onların dami-iğfallarına düşüb komediyalarına iştirak edən Osmanlı və İran vəkillərinə xitab elə! De ki, ay biçarələr, ay budalalar, bu gün Kasablankada dindaşlarımızın başlarına gələn bələləri görmüyormusunuz? Nə üçün səsiniz çıxmır? Nə üçün avropalılara qarşı kiçik bir protesto şəklində olsun, etirazınız eşidilməyir? Bu gün top və bomba atəşləri şəklində onların başlarına yağan barani-müsibətin yarın sizin də başınıza yağması möhtəməl deyilmi? Fəqət heyhat! Bunlardan da səs çıxmayaçaqdır. Hətta bunları oraya göndərən Sultan Həmidlərdən, Məhəmmədəli şahlardan da səs-səda çıxmayaçaqdır». Nəhayət, Şərq istibdadının «istedadlı» nümayəndələrinin adının çəkilməsi məqalənin siyasi anlamını açır. Sonrakı cümlənin siyasi rəngi daha tünd və qabarıqdır: «Sultan Həmid daxildə yeni türklüyün məhvini və xaricdə İran mədəniyyətinin ləgvinə çalışmaqla, Məhəmmədəli şah isə Atabəy Əzəmin fitnəhəngiz nəsihətlərinə qulaq verməklə, İran məclisi-millisi də bunlara qarşı çareyi-müqavimət aramaqla məşğuldur». Beləliklə, Türkiyədə Sultan Əbdülhəmidin gənc türklər hərəkatının qarşısını almaq və İran inqilabından ehtiyat edərək şah istibdadına kömək etmək kimi əksinqilabi tədbirləri, İranın baş naziri Atabəy Əzəmin məsləhəti ilə Məhəmmədəli şahın İran milli məclisini və Konstitusiyasını ləgv etmək niyyətləri, tarixdəki Əndəlus hadisəsinin yada salınması ilə avropalılar tərəfindən işgal edilən Mərakeşin başına gələnlərə digər müsəlman ölkələrinin reaksiya verməməsi və s. siyasi dil ilə çatdırılır. Maraqlıdır ki, ciddilik tələb edən siyasi dil təkrarlar, sual, nida cümlələri, xitab və əlavələr kimi sintaktik vahidlərlə ifadə olunaraq çox güclü emosional-ekspressiv məqamlar yaradır. Məqsəd və intonasiya nəticəsində fərqlənən cümlələr siyasi akordlar kimi səslənir.

Jurnalın dilində xitablar diqqəti çəkən dil vahidi kimi özünü göstərir. Buradakı xitablar adı və müraciət məqsədli xitablar deyil, onlar quruluşuna görə geniş, məna baxımından xüsusi intonasiya tələb

edən, hiss və həyəcan dolu vokativlərdir: «Ey Rusiya ölkəsində olan ümməti-Məhəmməd, ey Qafqaz qitəsində bulunan əhli-islam, ey Bakı şəhərinə yığılan müsəlmanlar!». Bu xitablar həm ifadənin təsirini artırır, həm də diqqəti mərkəzləşdirməyə xidmət edir. Xitabların tərkibindəki aydınlaşdırıcı sözlər (əsasən, feli sıfət və feli sıfət tərkibləri) «Füyuzat» jurnalının dili üçün xarakterik olmaqla mənanı dərinləşdirməkdə xüsusi rol oynayır. Jurnalın dilindəki xitablar işarəetmə, etiraz, narazılıq, diqqəti cəlb etmə, çağırış, xəbərdarlıq, hər hansı bir mətləbi anlatma və s. kimi üslub məqamlarında işlənir. Xitabların xüsusi intonasiyası onları onsuza da bağlı olmadıqları cümlə üzvlərindən ayırsa da, əsas mənadan ayırmır, əksinə, mənanın əsası onlarla qoyulur, daha doğrusu, belə xitablar mənanın ilk nidalarıdır, məqsəd haqqında xəbərdarlıqdır. «Füyuzat» jurnalında işlənən xitablar təəssüf, heyrət, kədər və s. bildirmək xüsusiyyətləri ilə məzmunca nidalara yaxınlaşır və emosionallıq bildirməklə aid olduğu cümlənin məzmununa münasibət də ifadə edir. Jurnalın dilində elə xitablar işlənmişdir ki, onlar az qala bir cümlənin funksiyası qədər rol oynayır, hansısa bir məqsədə təhrik edir. Bu baxımdan, əlavəli xitablar, xüsusilə səciyyəvidir. Əlavələr cümlədə əsas mövqeli olmasa da, aydınlaşdırıcı və izahedici əlamətləri ilə diqqəti əsas məqsəd üzərinə mərkəzləşdirə bilir. «Əlavə söz və əlavə cümlələrdən istifadə fakültetivliyi ədəbi dilin üslublarının hamısına aiddir. Fərq bundadır ki, bu kateqoriyalar üslublardan biri üçün daha səciyyəvi olduğu halda (məsələn, elmi üslub üçün), başqası üçün ya səciyyəvi deyil, ya da az səciyyəvidir (məsələn, nəşr əsərlərinin dili üçün). Yaxud üslublardan bir qismində (məsələn, elmi üslubda) həm əlavə sözlərdən, həm də əlavə cümlələrdən tez-tez istifadə edilirsə, deyək ki, bədii üslubda əlavə sözlərə nisbətən, əlavə cümlələrdən daha çox istifadə olunur»<sup>1</sup>.

«Füyuzat»da müxtəlif üslublara aid nümunələr verilsə də və bədii üslub bədii dilin bütün tarixi mərhələlərində yüksəkdə dayansa da, jurnalın səhifələrində siyasi dil və üslub daha canlıdır. Hətta bədii dillə yazılmış əsərlərdə də siyasi çalar qabarlılığı ilə seçilir.

Əslində, jurnalın dili daha çox siyasi dildir. Lakin Şərqi siyasetinə, dünya siyasetinə aid olan məsələlər bədii üslub səviyyəsində izah edilib. «Füyuzat» üslub baxımından siyasetidir. Siyasetin bədiiliklə təqdimi onun dili üçün xarakterik əlamətdir. Jurnalda elə yazılar verilmişdir ki, onların üslubunu asanlıqla ayırd etmək mümkün olmur. Burada bədii

<sup>1</sup> Seyidov Y. Azərbaycan ədəbi dilində əlavə sözlər və əlavə cümlələr. Bakı, 2000, s.18.

üslubla ictimai-siyasi üslub birləşib, daha doğrusu, birləşdirilib. Fəallığı ilə digər üslublardan seçilən ictimai-siyasi üslub mətbuatın xarakterik üslubudur. Dövlət, siyaset, ticarət, hüquq və s. məsələləri ictimai-siyasi üslub vasitəsilə işıqlandırılır. Mətbuat üslubu dedikdə, qəzet və jurnalların üslubu başa düşülsə də, onların arasında incə üslub fərqləri mövcuddur. Belə ki, qəzet üslubunda mənəsi anlaşılan ümumişlək sözlərə geniş yer verildiyi halda, jurnal dilində termin, tərkib və qısaltmalardan da istifadə edilir. Əslində, ictimai-siyasi üslubda həm məcazlaşma və obrazlılıq, həm də terminlilik son həddə çata bilməz və əsas elementlər səviyyəsinə qalxmamalıdır. Bu üslub obyektiv münasibət bildirən nitq vahidləri, konkret məlumat və faktları, yiğcam lügət tərkibi və s. xüsusiyyətləri ilə səciyyələnsə də, «Füyuzat»ın dilində bunlar çoxmənalılıq, subyektiv münasibət ifadə edən vahidlər, ümumi və mücərrəd məlumatlar və s. ilə vəhdət təşkil edir.

Dünya hadisələri fonunda Şərq hadisələrinin izahını və bunların siyasi anlamını mükəmməl bir dil ilə verən «Füyuzat»ın dili Şərqiñ siyaset dilidir.

O regiondan (Azərbaycandan) daha böyük arenaya (Şərqə) aid olaraq milli şürurun, özünüdərkətmənin oyanmasında xüsusi rol oynamışdır.

Dissertasiyanın üçüncü fəsli «Füyuzat» jurnalının ədəbi dilimizin norma və üslubları ilə münasibəti probleminə həsr olunmuşdur. Həmin fəsil beş yarımfəsildən ibarətdir. Yarımfəsillərdə XX yüzilin əvvəlində ədəbi dilin fonetik normaları ilə jurnalın fərqli və oxşar cəhətləri, dərginin leksik-qrammatik xüsusiyyətləri, frazeoloji vahidlərin «Füyuzat»ın dilindəki mövqeyi və s. məsələlər işıqlandırılmışdır.

III fəslin birinci yarımfəsli «Füyuzat» jurnalı və ədəbi dilin fonetik normalı» adlanır.

«Dilimizin fonetik quruluşunun tarixi inkişafını dərindən öyrənmədən, bir çox tarixi qrammatika məsələlərini, xüsusən tarixi-morfoloji hadisələri elmi cəhətdən doğru-düzgün izah etmək və yaxud bir sıra dialekt və şivə faktlarını elmi surətdə hərtərəfli aydınlaşdırmaq mümkün deyil»<sup>1</sup>.

«Füyuzat» jurnalının səs quruluşu üzərində aparılan tədqiqatlar dövrün inkişaf tendensiyasını əks etdirən fonetik cəhətləri müəyyənləşdirir. Bu sahədə araşdırmanın əhəmiyyətini dilimizin fonetik baxımdan

<sup>1</sup> Axundov A. Azərbaycan dilinin tarixi fonetikası. Bakı, ADU, 1973, s.12.

inkışaf, yol və istiqamətlərini, səs quruluşundakı dəyişiklikləri göstərib izah etməklə bağlamaq olar.

Əslində, dilin səs cəhəti zahiri forma hesab olunur. Lakin dilin bütöbvlükdə məzmunu səs sistemi ilə ifadə olunduğu üçün «Füyuzat» jurnalının dili fonetik tədqiqatdan kənarda qalmamalıdır.

«Füyuzat» jurnalının fonetik tədqiqatı dilin digər səviyyələrinin öyrənilməsi üçün özüldür.

«Füyuzat» jurnalının dilini linqvistik baxımdan araşdırmaq, fonetik, leksik-frazeoloji, qrammatik vahidləri həm tarixi aspektdə, həm də çağdaş dillə müqayisədə təhlil edib sabit və fərqli inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək ədəbi dilin ümumi mənzərəsinə aydınlıq gətirməkdən başqa, romantiklərin də dil-üslub özəlliklərini üzə çıxarmaqda faydalıdır. Bu, tarixi qrammatikamız və Azərbaycan dialektologiyası baxımından da əhəmiyyətlidir.

«Füyuzat» jurnalının linqvistik təhlili ilə Azərbaycan ədəbi dilinin inkişafında mühüm və maraqlı bir tarixi dil materialının mövqeyi aydınlaşdırılır. Tarixi-linqvistik təhlillər ədəbi dildəki inkişaf prosesini də izləməyə kömək edir. Ümumiyyətlə, dilimizin bütün yaruslarının tarixi istiqamətdə öyrənilməsində «Füyuzat» jurnalının dilinin tədqiqi mühüm əhəmiyyətə malikdir.

«Füyuzat» jurnalının dil materiallarının təhlilə cəlb edilməsi XX yüzilin əvvəlində ədəbi dilimizin fonetik norma və xüsusiyyətlərinin öyrənilməsinə də kömək edir.

«Füyuzat» jurnalının dilində fonemlərin kənar müdaxilə ilə dəyişməsi və təsirə məruz qalması halları iki mənbə ilə əlaqəlidir. Bu mənada, ekstralinqvistik fərqlərin bir hissəsi ərəb-fars dillərindən qaynaqlanmışdır. Jurnalda belə dəyişmələrin bir qismi qohum dillərin, daha dəqiqi, ana türkçənin təsiri nəticəsində meydana çıxan faktlardır. Jurnalın dilində tarixi inkişaf boyu fonetik sabitliyini qoruyan sözlərlə yanaşı, milli dil baxımından deformasiyaya uğrayan sözlər də var. Bu baxımdan, jurnalın dilindəki fonoarxaik faktlar diqqəti çəkir. Məsələn:

*Annə! Ya Rauf məktəbə getməzsə nə olur.*

Şekspirin «*sone*» təbir olunan nəğmələrinə nəzirədir<sup>1</sup>.

Zətən *muzenin* müdürü dəxi gənc, çalışqan bir kişi, istibdada rəğmən tərəqqiyyatı-elmiyyəyə xidmət etməgə müqtədir bir zat<sup>2</sup>.

Eliziya hadisəsi ilə müşayiət olunan samitin düşməsi «Füyuzat»ın fonetik spesifikasına məxsus faktlardandır. Əvvəlki nümunədə dilimizin

<sup>1</sup> «Füyuzat» jurnalı, 1907, № 18, s.283.

<sup>2</sup> Yenə orada, 1906, № 7, s. 45

ahəng qanununa uyğunlaşan «ana» sözü qosa samitlə və bu möhkəm fonetik qanunun prinsiplərindən kənara çıxaraq-ahəngə uyğun olmayaraq «annə» şəklində işlənmişdir. Sonrakı nümunələrdə isə «sonet» və «muzey» sözü eliziya fonetik hadisəsinin təsirinə məruz qalmışdır. Bu fonetik fərqlənmələr günümüzə qədər gəlib çatmayaraq fonoarxaizmlər fonduna keçmişdir. Jurnalın dilində fonetik baxımdan paralellik özünü göstərir; eyni sözün həm eliziya təsiri ilə, həm də dilimizdə olduğu kimi işləndiyini müşahidə edirik:

Budda və Brəhmən məzhəbində olan hindular əhvali-ictimaiyyə, siyasiyyə və milliyyələrini islah üçün Kəlküttə şəhərində böyük bir *kongre* tərtib edib ingilis ziddinə olan əfkar və hissiyyatlarını aşkar bir surətdə bəyan etməkdədirler.

Bu hərəkətin Mustafa Kamil Paşası Nabxayı Nauruci adlı bir hindu olub *kongresdə* ingilis əleyhinə qayət atəşin nitqlər irad etmişdir.<sup>1</sup>

«Füyuzat»ın dilində fonoarxaik planda formasını dəyişmiş bir sıra sözlər, əslində, tarix boyunca uzun zaman sabitliyini qoruyub saxlamış, türk dillərinin budaqlanması dövründən də xeyli sonralara qədər bu dillərdə olduğu kimi işlənmiş, milli dillərin güclü inkişafı nəticəsində fonetik dəyişmələrə məruz qalmışdır.

«Füyuzat» jurnalının fonetik tədqiqatı Azərbaycan dilinin qohum dillərlə əlaqə dərəcəsini də göstərir.

Tədqiqatçılar samitlərin əvəzlənməsinin dildə daha qədim hadisələrdən olduğunu təsdiq edirlər. «Füyuzat» jurnalının fonetik sistemində nəzərə çarpan əvəzlənmələr məna dəyişikliyi ilə müşayiət edilməyən fərqlər yaradır. Türk dillərində *p-b*, *t-d*, *k-q* tənzim edilməyən (və hətta edilə bilməyən) kar-cingiltili samit cütlükləri hesab olunur. Sözün əvvəlində onlardan hansının işlənməsinə görə türk dilləri iki qrupa ayrılır. «Birinci qruppa əvvəlində jingiltili partlayan samitləri olan dillər aiddir. Bu, oğuz adlanan dillərdir. İkinci-qıpçaq dilləri qrupuna, sözün əvvəlində anlant partlayan, ən çox isə kar partlayan samitləri olan dillər aiddir»<sup>2</sup>.

Söz əvvəlində kar samitin cingiltiyə və ya əksinə keçməsi ilə bağlı konkret fonetik qanun heç bir tarixi mərhələdə müşahidə olunmamışdır.

<sup>1</sup> «Füyuzat» jurnalı, 1906, №6, s.83.

<sup>2</sup> Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin müqayisəli-tarixi qrammatikası. Bakı, Səda, 2002, s.39.

Türkologiya elmində söz əvvəlində cingiltili samitlərin işlənməsi kar samitlərdə cingiltiləşmə prosesinin başlanması ilə izah edilir. Bu mənada, ulu türkcənin müxtəlif tarixi dövrlərində *p* samitinin sözün əvvəlində işlək olsa da, sonralar öz yerini *b* samitinə verməsi təbii bir prosesin nəticəsidir. Lakin «müasir türk dillərində ulu dilin sözünü *p* samitinin qalıqlarını tapmaq olduqca çətindir».<sup>1</sup>

«Füyuzat»ın dilində nəzərə -dəyən əsas fonetik xüsusiyyətlər səs əvəzlənmələri və fonetik hadisələrin təsiri ilə meydana çıxan əlamətlər jurnalın əsas fonetik xüsusiyyətləridir. Bu baxımdan, «Füyuzat»dan sonrakı dövrün də ədəbi dilindəki fonetik xüsusiyyətlər eynidir: «Fonetik cəhətdən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili iki xüsusiyyəti ilə diqqəti cəlb edir: sait və samit əvəzlənmələri və fonetik hadisələr».<sup>2</sup> Fonem paralelliyi, ahəng qanununun pozulması, səsartımı, səsdüşümü və s. hadisələrdən irəli gələn dəyişmələr o dövrün ədəbi dilinin əsas fonetik cəhətlərindəndir. Variantlılıq isə onların içərisində daha diqqətçəkicidir.

«Füyuzat»ın dilində nəzərə çarpan fonetik xüsusiyyətlərdən biri söz sonunda «x» samitinin mövqe zəifliyidir. «Q» samiti hələ ki, çox güclüdür və ona qarşı müqavimətdə olan «x» samiti ilə mübarizədədir. Bu mübarizə söz sonunda variantlıq yaranmasına səbəb olur. Lakin jurnalın dilində söz sonunda «q» «x»-dən güclüdür. Məsələn: jurnalın dilində «cox» əvəzinə «çoq» yazılmışdır. Belə vəziyyətə digər nitq hissələrində də rast gəlmək olur.

*Q* samitinin işlənməsi ulu türkcənin sonrakı inkişaf dövrləri üçün xarakterikdir və törəmə hesab edilir. Lakin XX yüzilin əvvəli üçün bu samit mühüm mövqeli samitlərdəndir.

Azərbaycan dilinin səs quruluşu baxımından söz köklərində saitlərin mövqeyi, əsasən, sabit və müstəqildir. Şəkilçilərdə isə vəziyyət belə deyil. Həmin mövqedə saitlər müstəqil fonematik mənadan məhrumdur. Kök morfemin tərkibindəki son saitin şəkilçiyə təsir etməsi ilə müşayiət olunan bu hadisə fonetikamız üçün təbii əlamətlərdəndir. Belə ki, leksik baxımdan müstəqil morfem (kök), bu mənada, qeyri-müstəqil morfemi (şəkilçini) öz ahənginə uyğunlaşdırır. Türk dillərində sabitliyi və geniş yayılması ilə səciyyəvi olan ahəng qanununun pozulması halları ekstralinqvistik amillərin təsiri ilə əlaqəlidir. Prof.

<sup>1</sup> Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin müqayisəli-tarixi qrammatikası. Bakı, Səda, 2002, s.39.

<sup>2</sup> Azərbaycan Xalq Cümhuriyyəti (Ədəbiyyat, dil, mədəniyyət quruculuğu). Bakı, Elm, 1998, s.143

A.Axundov onu ədəbi dildə sünilik kimi qiymətləndirmişdir: «Bu vəziyyət sanki ziyalı dili kimi xüsusiləşən ədəbi dili ümumxalq dilindən fərqləndirmək vasitəsi kimi süni surətdə yaradılmışdı. «Kitabi-Dədə Qorqud» dastanlarının dilində əmələ gəlmə yeri fərqləndirici əlamətinin möhkəm olması bunu bir daha təsdiq edir».<sup>1</sup> Lakin XI yüzildən XX yüzilin 20-30-cu illərinə qədər ədəbi dilimizdə müşahidə olunan əlamət, fikrimizcə, süniliyin deyil, canlı danışığın nəticəsidir ki, indi də onun izləri yaşayır.

«Füyuzat» jurnalının dilində sonradan düşməyə meylli səslər də mövcuddur. Bu prosesi dildəki mürəkkəbdən sadəyə doğru inkişaf qanuna uyğunluğu ilə bağlamaq olar. Həmin hadisə həm adlar qrupundan olan sözlərdə, həm də fonetik cəhətdən dəyişməyə meylli fellərdə müşahidə edilir:

Doqquz yıl bundan əqdəm Buxarada yerli bir əfəndi qaziyi-kəlan həzrətlərindən üsuli-cədid məktəbi açmaya müsaidə istədikdə qaziül-qızat cənabları «üsuli-sövtiyyəmi, yaxud üsuli-cədidəmi? Nasıl olsun, ancaq məktəb açılsın-məktəb açmaya icazət istəmək lazımdır» cavabını vermişdir<sup>2</sup>.

Samit, sait dəyişmələri ilə işlənən sözlər, əsasən, canlı danışaq dilinə məxsus olaraq daha çox dialekt və şivələrə keçmişdir. «Füyuzat»da ədəbi dil faktı kimi işlənən kiçik dil vahidlərinin fonemlərin bəzi xüsusiyyətləri danışıqda qalsa da, elələri var ki, artıq dialekt və şivələrdə də izini itirmişdir. Onların kifayət qədəri türk dilində mühafizə edilmişdir. Bu faktlar içində fərqli səslənmə ilə eyni mənanı ifadə edənlərin çoxu indi də türksoylu dilləri tərk etməmişdir. Jurnalın dilindəki fonoarxaizmlərin bəzisi (icazət) «Füyuzat»dan sonra, bir qrupu isə XX əsrin birinci yarısından sonra arxaikləşib. İkinci qrupa daxil olan fonoarxaizmlər (dilimiz üçün) bir sıra türk dillərində aktiv fonetikaya daxildir. Ədəbi dildə mövqeyini müxtəlif səbəblərdən itirmiş fonoarxaizmlər bir zaman aktiv fonetik vahid olaraq yazı dilimizin inkişafında müəyyən rol oynamışdır.

III fəslin ikinci yarımfəsli «Füyuzat» jurnalının leksik xüsusiyyətləri» adlanır.

«Füyuzat» jurnalı zəngin və maraqlı bir leksikaya malikdir. Jurnalın lüğəti həm ədəbi dilin fəal lüğətinə daxil olan, həm də müəyyən

<sup>1</sup> Axundov A. Azərbaycan dilinin tarixi fonetikası. Bakı, ADU, 1973, s.18

<sup>2</sup> Füyuzat, 1907, №15,s.230.

mərhələdə onu tərk edən və ya ünsiyyət dairəsi daralan sözlərlə səciyyəvidir. «Füyuzat»ın dilində elə sözlər var ki, ədəbi dil baxımından daha çox onun öz leksikasına daxil olmuş və jurnalın fəaliyyətindən sonra arxaikləşmişdir. Həmin lüğətə daxil olan elə leksik vahidlər də var ki, XX yüzilin ikinci yarısına qədər işlək olmuşdur. Nisbətən uzun ömürlü leksik vahidlərin əhatə dairəsi də geniş olmuş, sovet dövrünün yazarları onlardan tez-tez istifadə etmişdilər.

Füyuzatçıların dilçilik görüşlərində XX yüzilin sonunda Türkiyədə çap edilən «Sərvəti-fünun» jurnalı və onun ətrafındakı ədəbi mühitin müəyyən təsiri özünü göstərir. Füyuzatçılar sərvəti-fünunçulara ehtiramla yanaşırdı. «Xüsusilə qeyd olunmalıdır ki, Anadolu - türk mühiti üçün sayılan və seçilən məşhur «Sərvəti-fünun» jurnalı nəyə nail oldusa, Azərbaycanda «Füyuzat» həmin xidməti gördü»<sup>1</sup>. Həm «Sərvəti-fünun», həm də «Füyuzat» ortaq inanca, oxşar üslub və fikirlərə malik olan bir ədəbi nəslin meydana çıxmasına səbəb olmuşdur. Onların aristokrat düşüncələri nəticədə yüksək bir üsluba gətirib çıxarırdı. Dəbdəbəli üslub ifadə üçün layiqli, bəzəkli dil vahidləri tələb edir, bu da öz növbəsində dili mürəkkəbləşdirirdi.

Jurnalın leksikasının tədqiqi göstərir ki, onun dilindəki arxaik faktların bir qismi tarixən qohum və işlək olan sözlərdir. «Füyuzat»ın lüğətinə aid olan vahidlər mənşə baxımından türkizm, ərəbizm, farsızmlərdən və az miqdarda rus-Avropa sözlərindən ibarətdir. Birinci qrupa daxil olan leksik vahidlərin bir hissəsi bu gün üçün də dilimizin aktiv lüğətinə daxildir. Onların bir hissəsi isə dilimiz üçün arxaikləşsə də, digər türk dillərində yenə də istifadə prosesindədir.

Dil və mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin nəticəsi olan alınmalar dildəki qanuna uyğun proseslərdən biridir. Dil üçün alınmaların mənşə üstünlüyünü təyin etmək çətindir. Bu məsələ ilə bağlı ümumi dil üçün deyil, dilin ayrı-ayrı mərhələlərinə görə fikir yürütülmək mümkündür. Belə bir üstünlük XX yüzilin əvvəlində ərəb-fars dillərinə, ortaları və sonunda rus dilinə (həmin dil vasitəsi ilə dilimizə keçən sözlər də nəzərə alınır), hazırda isə türk və ingilis dillərinə aid edilə bilər. Dilə beynəlmiləl vahidlərin keçməsində də alınmaların böyük rolü var. Əslində, kənar dil elementləri hesabına zənginləşmə daxili imkanlar vasitəsilə zənginləşmədən irəliyə getməməlidir.

«Füyuzat» jurnalının dilindəki ərəb-fars mənşəli sözləri iki qrupa ayırmak mümkündür:

<sup>1</sup> Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Bakı, Elm, 1999, s.11.

a) Ədəbi dildə sabitləşib normalaşmış, dilin lügət tərkibinə daxil olan alınmalar;

b) Ədəbi dil normaları baxımından sabitləşə bilməyən sözlər (və tərkiblər).

Dilin bütün qatlarında ərəb-fars mənşəli vahidlərin özünəməxsus mövqeyi var. Bu baxımdan, «Füyuzat» jurnalının dili səciyyəvidir. Jurnalın dilində həmin mənşədən istifadəsi müəyyən bir məqsədlə bağlı olan sözlər də vardır. «Füyuzat» jurnalının dili ilə bağlı araşdırmaqlar göstərir ki, dəyişmə və alınmalara daha çox meyl edən dil yarusu leksikadır.

«Füyuzat» jurnalının dilində adlar zonası daha zəngindir və burada arxaik leksemələr digər dil vahidləri ilə müqayisədə daha çox diqqəti çəkir. Jurnalda adlar zonası dinamikliyi – yeniləşmə və arxaikləşmə prosesinin təsirinə məruz qalması ilə səciyyəvidir. Bu proses ərəb-fars leksemələrinin müqaviməti ilə qarşılaşır.

«Füyuzat» jurnalının leksikası nitq hissələri baxımdan qruplaşdırılmış vahidlər üzərində tədqiq olunur. «Dilin leksik sistemi sadəcə olaraq leksik-semantik birliliklərin qarşılıqlı münasibətdə olduğu nitq hissələri sistemidir»<sup>1</sup>.

Milli sözlərlə alınmalar arasındaki mübarizədə konkretlik yoxdur. Belə ki, onların işləkliyində zəiflik-güclülük və kəmiyyət nisbəti qeyribərabərdir. Ayrı-ayrı mətnlərin dilində millilərlə alınmaların nisbəti çox müxtəlifdir. Mətnlər eyni qələmin məhsulu olmadığından «Füyuzat»ın dilinin təhlilində onun ümumi dil xüsusiyyətləri nəzərə alınmışdır.

Jurnalın leksik tədqiqində əsas diqqət «milli alınmalar»a –ana türkcəmizin leksik vahidlərinə verilmiş, onların arxaikləşmə səbəbi, bu prosesdə mövqeyini hansı dil faktlarına verməsi və indiki taleyi müəyyənləşdirilmişdir. Araşdırma nəticəsində məlum olur ki, jurnalın milli leksikaya mənsub olub sonradan arxaikləşən vahidlərinin əksəriyyəti ana türkcədə ümumi leksem kimi böyük bir zaman boyunca işlənən sözlərdir.

«Füyuzat»ın alınma leksikasındaki ərəb-fars sözlərinin əksəriyyəti milli dilimizdə işlənir və ədəbi dilimizdə artıq uzun zamandır ki, azərbaycanlaşaraq vətəndaşlıq hüququ qazanmışdır. Həmin mənbədən olan arxaizmlər, əsasən, tərkiblərdir. Digər mənbələrdən gələn alınmalar içərisində dilimizdə heç işlənməyən bir sıra sözlər var. Bunlardan «pantalon» (paltar növü, fransız dilindən alınıb. İtaliya komediyalarında

<sup>1</sup> Cəfərov Q. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, Elm, 1984, s.7

olan bir antroponimdir), vaftis (yunan mənşəlidir, xristian dininə görə, günah bağışlama fəaliyyəti), kanapa (divan), panayır (yunan mənşəlidir, mənası «böyük bazar», «yarmarka» deməkdir) və s. göstərmək olar. Rus dilindən keçən sözlərdən bir qrupu (məsələn, ministr, orqanizasiya və s.) ədəbi dilimizdə jurnalın dilində olduğu kimi işlənmir, digər alınma və ya milli qarşılıqları onların dildəki mövqeyinə təzyiq etmişdir. «Program», «partiya» kimi alınmalar artıq dilimizdə ümumişlək sözə çevriləməkdədir.

«Füyuzat»ın dilində zəngin sıfət zonası diqqəti çəkir. Dilimizin lügət fondunda məzmunu ilə sıfət anlayışı bildirən sözlərin öz mövqeyi vardır. Mənşə, inkişaf və sabitlik baxımından əslı sıfətlər birinci sırada gələrək türk dillərinin tarixi inkişafındakı bütöv mənasını möhkəm qoruyub saxlamışdır.

«Füyuzat»ın dilində ikili xarakter daşıyan sıfətlər də var. Maraqlıdır ki. «bütün» sözü sıfət kimi, dərəcə mənası daşıyan «büsbütün» sözü isə zərf kimi işlənmişdir. Türkдilli lügətlərdə də «bütün» sıfət kimi, «büsbütün» isə zərf olaraq öz əksini tapmışdır.

Sıfətin çoxaltma dərəcəsinin fonetik yolla əmələ gəlməsində qrammatika kitablarında «m», «p», «r» samitlərinin rolundan danışılır. Halbuki türk dillərində, o cümlədən, bu mənada «s» samitinin də rolü unudulmamalıdır. Məsələn, «dosdoğru» sözündə «s» çoxaltma dərəcəsi düzəltməyə xidmət edən vasitədir. Dilimizdə fonetik yolla çoxaltma dərəcəsi əməliyyatı, əsasən, rəng bildirən sıfətlər üzərində aparılır və bu baxımdan əsas işi «m», «p», «r» samitləri görür. Faktik materiallar göstərir ki, «s» samitinin çoxaltma dərəcəsinə xidmət etməsi digər qrupdan olan sıfətlərlə də bağlıdır. «Füyuzat» jurnalının dilində işlənən «büsbütün» sözündə «s» samiti təyini əvəzliyin keyfiyyət dərəcəsini artırılmış və dərəcə əlamətinə baxmayıaraq zərf kimi işlənmişdir (Halbuki dərəcə əlaməti sıfətin özəl cəhətlərindəndir):

*Büsbütün unutmağa... məhfəzeyi-xəyalından çıxarmağa çalışıyo<sup>1</sup>.*

«Büsbütün» sözü burada zərf olaraq «tamamilə» sözünün sinonimi kimi diqqəti çəkir.

Jurnalın leksik təhlili qədim və əslı sıfətlərin əksəriyyətinin XX yüzilin ədəbi dilində işləndiyini göstərir və məlum olur ki, isimlərlə müqayisədə sıfət digər dillərin təsirinə daha az məruz qalmışdır.

Dilimizin (ümumiyyətlə, bütün türk dillərinin) leksikasında olduğu kimi «Füyuzat» jurnalının da lügətində say kəmiyyət baxımdan ən az işlənən nitq hissələrindəndir. Say zonasında çağdaş dilimizlə

<sup>1</sup> Füyuzat. 1907, № 14, s.216.

müqayisədə fərqli cəhət «bölüşdurmə sayıları»ndan istifadə olunmasıdır. Əvvəllər və hazırda türk dilinin spesifik say qrupuna daxil olan bu sayılar «əşyanın cinslərinə bölünmüş hissələrinin sayını bildirir. Bölgü bildirən sayılar *-ar*, *-ər*; *-şar*, *-şər* şəkilçiləri vasitəsilə düzəlir»<sup>1</sup>. Türk dillərinin hamısı üçün xarakterik olan bu sayılar XX yüzilin əvvəlində Azərbaycan dilində də işlək olmuşdur. Hazırda bölüşdurmə sayının mənası «birbəbir» sözündə və «Cüçələrim» uşaq mahnısında «Cüçələrim birər-birər» misrasında mühafizə edilmişdir. Lakin türk dilində işlənmə tezliyinə malik olan bu sayılar dilimiz üçün məhdudlaşaraq sıradan çıxmışdır.

«Füyuzat» jurnalının leksik vahidlərindən danışarkən əvəzliklər qətiyyən unudulmamalıdır. Belə ki, bu əsas və mübahisəli nitq hissəsi ilə jurnalın dilinin leksik-morfoloji spesifikasını müəyyənləşdirmək daha düzgündür. Qədim və milli nitq hissəsi olan əvəzliyin təsviri və daxili cəhətləri türk dillərinin genetik əlaqəsinin möhkəmlik dərəcəsini göstərən faktlardandır. Əvəzlik həm semantik, həm qrammatik, həm də üslub xüsusiyyətləri ilə türk dillərində önəmlı mövqeyə malik dil vahididir. Türk dilləri əvəzliklə zəngin dillərdəndir. Ümumtürkoloji tədqiqatlar bu fikri təsdiq edir. Əvəzliyin həm öz məna növləri, həm də onların başqa nitq hissələrinə keçməsi faktları onlardakı xüsusi genetiklikdən danışmağa imkan verir. İlkin nitq hissələrindən olan əvəzliklər türk dillərindəki ümumiliyi təsdiq edən və bu əlaməti çox-çox qədimlərdən mühafizə edən dil vahidləridir. Onların qədimliyi və tarix boyu müxtəlif fonetik və semantik dəyişmələrə məruz qalması bir sıra növləri haqqında qəti fikir söyləmək imkanını məhdudlaşdırır və mübahisələrə səbəb olur. Artıq işarə əvəliklərinin daha qədim olması haqqında (insanın özündən əvvəl daxil olduğu aləmi dərk etməsi faktları bunu deməyə əsas verir) fikirlər formalaşmışdır.

Əvəzliklər əsas nitq hissələri arasında «Füyuzat» jurnalının dilində Azərbaycan dili morfoloji normalarının öz yerini türk dili normalarına verməsini aydın şəkildə göstərən dil vahidləridir. «Füyuzat» jurnalının dilində işlənən bəzi əvəzliklər həmin dövr və çağdaş dilimiz üçün artıq arxaikləşmişdir. «Füyuzat» jurnalı onları təkrar canlandırmış, bir müddət ədəbi dilimizdə işlənməsinə təsir etmiş, lakin XX yüzilin ikinci yarısından onlar tamamilə arxaikləşmişdir. Bu baxımdan, «şu» əvəzliyindən başqa, *öylə*, *böylə* əvəzliklərini göstərmək olar.

<sup>1</sup> Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Azərbaycan Universiteti, 1990, s.102.

İştə böylə bir şahın didarına müştaq olan İstanbul xalqı müşarileyhin güzərgahlarına axın-axın, fövc-fövc yiğilib anı çar çəsm ilə gözliyordular<sup>1</sup>.

Sual əvəzlikləri yeganə əvəzliklərdir ki, əvəzliyin özünü də əvəz edə bilir. Dilimizdəki bütün sual sözləri sual əvəzliyi hesab edilir. Onların sayı isə, məlum olduğu kimi, məhdud deyil. Çünkü hər bir nitq hissəsinin ən azı üç (zərfin isə daha çox) suali var və onları əvəz edən əvəzlik suallarının da hamısına yiyələnərək coxsayılı üslub məqamları qazanır. Bədii və ictimai-siyasi üslubda, o cümlədən, «Füyuzat» jurnalının dilində həm qrammatik (cavab tələb edən), həm də ritorik (cavaba ehtiyacı olmayan), elmi üslubda isə, əsasən, qrammatik sual cümlələrindən istifadə olunur. Əvəzlik adlandırma funksiyasından məhrum olsa da, göstərmə, işarəetmə funksiyası onun tez-tez işlənməsi üçün geniş imkanlar açır və bu (deyktik funksiya), onun fərqləndirici əlaməti olaraq «Füyuzat» jurnalının dilində də özünü göstərir. Sual əvəzliyinin «hansi» deyil, «hanki» şəkildə işlənməsi XX yüzilin ikinci yarısına qədər davam etmişdir. S. Vurğunun da əsərlərində bunun şahidi oluruq. Jurnalın dilində bu sual əvəzliyi yalnız «hanki» şəklində deyil, həm də çağdaş dilimizdə olduğu kimi «hansi» formasında işlənmiş və bu müvazilik uzun müddət dilimizdə davam etmişdir:

İnsan *hansi* sinndə olursa-olsun, hali-dövran iki, üç gün anın müradına təvafüq etdikcə məsud olur<sup>2</sup>.

«Bu sözün «hansi» şəkildə sabitləşməsinin XVIII əsrden başlandığını söyləmək olar. Çünkü Azərbaycan ədəbi dilinin bu dövrdən etibarən ümumxalq dilinin qüvvətli təsiri nəticəsində sadələşməyə doğru inkişafı, xalq yaradıcılığının davamlı nüfuzu dilin lüğət tərkibi, ifadə və üslubu sahəsində olduğu kimi, bəzi qrammatik forma və qaydaların da normalaşmasına öz təsirini göstərmişdir».<sup>3</sup> «Hansi» sual əvəzliyinin türk dilindəki variantı «hangi»dır.

«Füyuzat» jurnalının dilində geniş şəkildə işlənən və Azərbaycan, ümumiyyətlə, ümumtürk dilində qədimdən istifadə olunan «kəndi» əvəzliyi işlənmə tezliyinə görə ön sıralardadır. Onun spesifikliyini çağdaş dövrümüzdə daha çox qoruyan türk dilidir.

«Kəndi» əvəzliyi klassik ədəbi dilimizdə «öz» əvəzliyi ilə müvazi işlənərək XX yüzilin ikinci yarısına qədər davam etmişdir. «Kitabi-

<sup>1</sup> Füyuzat. 1906, № 6, s.98.

<sup>2</sup> Yenə orada, s.88

<sup>3</sup> Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı. Azərbaycan Universiteti. 1990, s.117.

Dədə-Qorqud» dastanlarının, Nəsimi, Füzuli, M.P.Vaqif, N.Nərimanov, M.Ə.Sabir və başqalarının dilində işlənən, füyuzatçıların, o cümlədən, H.Cavidin dilinə xas olan «kəndi» əvəzliyi M.Kaşgarlinin «Divani-lüğət-it-türk»ündə də qeyd olunmuşdur.

«Füyuzat» jurnalının dilində qayıdış əvəzliyinin hər iki variantı işlənmişdir:

*Kəndimizi mühafizəyə hala qüdrətimiz vardır*<sup>1</sup>.

H.Mirzəzadə «kəndi» əvəzliyinin canlı danışiq dili və dialektlərimiz üçün səciyyəvi olmayaraq kök sala bilmədiyini qeyd etsə də, əvəzliklərlə bağlı xüsusi tədqiqatlarda Qazax, Şəki, Saatlı dialektlərində hələ də işləndiyi göstərilir<sup>2</sup>.

Bələliklə, «kəndi» və «öz» əvəzliyi həm şəkilçi qəbul etmədən təyini əvəzlik kimi, həm də mənsubiyət şəkilçiləri ilə birlikdə qayıdış əvəzliyi kimi «Füyuzat»ın dilində işlək olmuş və onun işlənmə dövrü jurnalla başa çatmamışdır.

«Füyuzat» jurnalının leksikasında fellərin xüsusi leksik mövqeyi vardır. Jurnalın dilində işlənən fellərin əksəriyyəti indi də dilimizdə ümumişləkdir. Onlar işlənmə dairəsinin genişliyi və qrammatik rolunun qabarıqlığı ilə səciyyəvidir. Bundan başqa, fellər polisemik imkan, omonimlik xüsusiyyəti, sinonimik cərgədə yeri məsələlərinə görə də diqqəti çəkir. Jurnalın lüğət tərkibində bu gün üçün arxaikləşən bəzi sözlər fel zonasına aiddir. Bu baxımdan, «yapmaq» feli səciyyəvi dil faktlarındanandır. Bu felin türk dillərində işlənmə tarixi qədimdir o, ümumtürk elementlərindəndir. Bir neçə mənada işlənən bu söz «tikmək», «düzəltmək», «etmək» və s. hərəkət anlayışlarını ifadə etmişdir:

Altmış sənə yaşayıb baş gütmədən isə çox iş yapıb az yaşamaq daha övladır zənn ediyoruz<sup>3</sup>.

«Yapmaq» feli «iş» ismi ilə işlənərək «iş görmək» mənasında semantikasının genişliyini təsdiq edən vahid kimi özünü göstərmüşdür. Belə ki, o indi də türk dilində zəngin semantikasını mühafizə edərək iyirmi iki mənada işlənir. Bizim türkcəmizdə isə artıq arxaikləşmişdir. Lakin canlı danışiq dilində «çörək yapmaq» şəklində işlənməkdədir.

Türk dillərinin budaqlanma mərhələsindən əvvəl və bir müddət sonra ümumi dil vahidi kimi işlənən «bulunmaq» feli, yəqin ki, milliləşmənin güclənməsi prosesinin təsiri ilə dilimizdəki mövqeyini tərk

<sup>1</sup> Füyuzat. 1907, № 14, s.222

<sup>2</sup> İslamov M. Türk dillərində əvəzliklər. Bakı, Elm, 1986, s.159.

<sup>3</sup> Füyuzat. 1906, № 6, s.94.

etmişdir. Lakin XX yüzilin əvvəlində yazılı nitq nümunələrinə, o cümlədən, «Füyuzat» jurnalında onun öz mövqeyini qoruduğunun şahidi oluruq. «Bulunmaq» müxtəlif morfoloji dəyişikliklə jurnalın dilində bir sıra məqamlarda işlənmişdir:

Digər tərəfdən hökumətin təərrüzündən məsun olub bəstə girmək üçün də icabında gözəl yerlər *bulunuyordu*<sup>1</sup>.

«Bulunmaq» feli jurnalın aktiv leksika faktlarındandır. O, çağdaş türk dilində də işlənmə tezliyinə malik olaraq semantikasının zənginliyi (ondan çox mənası var) ilə seçilir və türk dilinin söz yaradıcılığında fəal iştirak edir.

Leksik-qrammatik istiqamətdə müqayisə yolu ilə aparılan tədqiqatlar zamanı qarşıya çıxan leksik vahidlərdən biri də «dürülmək» sözüdür:

Halbuki Avropada bu gün mağazalarda əşya *dürülən* kağızlar da məxsus emal olunduğundan o kibi biçarə əsərlərin sahiblərinin isimlərilə bərabər nərələrə gedəcəgini təyin etmək güc degildir<sup>2</sup>.

«Burulmaq», «bükmək», «bükülmək» mənasında işlənən bu leksik vahid dilimizdə arxaikləşmənin təsirinə məruz qalmış, lakin türk ədəbi dilində indi də işləkliyini mühafizə etmişdir. Gümən ki, dilimizdəki «durmək» isminin əcdadı həmin feldir. Türk dilində «durmə» həm yemək növü olaraq isim kimi, həm də məsdər kimi işlənir. Azərbaycan dilində tarixi qədim olan bu söz «Cürtdanın nağılı»nda «yağ durməyi» söz birləşməsinin komponenti kimi, canlı danışqda da həm təklikdə isim kimi, həm də birləşmə daxilində işlənsə də fellik funksiyasını itirmişdir. «Burulmaq», «burmaq», «bükmək», «büklü», «bükülmə», «büküm» və s. kimi geniş semantikaya malik olan bu söz çağdaş Azərbaycan dilində hərəkət mənasında arxaikləşsə də, bu mənada türk dilinin aktiv lüğət tərkibinə daxildir.

Ümumtürk leksik vahidi kimi qədim tarixə malik olan «bəkləmək» feli də «Füyuzat» jurnalının dilində işlək olmuşdur. Yəqin ki, bu söz morfoloji yolla düzəlmüş leksik vahidlərdəndir. Sözün kökü (bək) əsasında «bəkçi» isminin yatanması bu fikri təsdiq edir. Jurnalın dilində «bəkləmək» feli «ummaq», «arzulamaq» mənasında işlənmişdir:

Bu babda lazım gələn tədabiri-mümkünəyi ərbabi-maarifin qeyrət hümmətlərindən *bəkləriz*.

«Bəkləmək» felinin məna meydanı genişdir, o, «gözləmək», «qorumaq», «axtarmaq» və s. mənalarında türk dilinin leksikasına daxil

<sup>1</sup> «Füyuzat», 1907, № 7, s. 100

<sup>2</sup> Yenə orada, 1907, № 23, s.361.

olan vahidlərdəndir. Türk dilində ilkin forma və məzmunda işləkliyini qorusa da, dilimizin leksikasını tərk etmişdir.

Tarixi çox qədimlərə gedən *irmək* feli jurnalın leksikasında aktiv və passiv leksika arasında orta mövqedədir. Bu fel ümumTürk dilinin faktı olaraq budaqlanma mərhələsindən sonra da ümumi leksik vahid kimi aktiv olmuş, XX yüzilin əvvəlindən başlayaraq istifadə dairəsi daralmağa başlamışdır. «Füyuzat» jurnalında «irmək» felindən bir neçə yerdə istifadə olunmuşdur. Həmin feli müxtəlif formalarda, yəni morfoloji əlamətlər baxımından dəyişik şəkillərdə görülür. «İrmək» (ermək) qədim abidələrdə «çatmaq», «yetmək», «olmaq», «qovuşmaq» mənalarında işlənmişdir. Dilimizin hazırkı vəziyyəti üçün bütün variantları arxaikləşsə də, klassik dil nümunələ-rində xeyli fəal olmuşdur. «Oğuznamə» (tərtib edəni S.Əlizadə) və «Kitabi-Dədə Qorqud» dastanlarının dilində «olmaq» «çatmaq» mənasında işlənmişdir. Prof. H.Mirzəzadə bu felin çağdaş ədəbi dilimizdə işlənən «idi»nin qədim şəkli olduğunu göstərir. O, erdi-idi; ermış-imiş variantlarında birinci tərəfi qədim, ikinci tərəfi isə çağdaş forma hesab edir. Belə olduqda həmin cərgədə «isə» kənardə qalır. Fikrimizcə, bu müləhizə ilə razılışmaq çətindir. Hazırda türk ədəbi dilində tam müstəqil fel kimi işlənən «ermek» variantı da buna əsas verir. Tarixən semantikasını bütün gücү ilə qoruyan «ermek» feli indi də ana türkcədə «çatmaq», «qovuşmaq» mənalarında fəal leksikaya daxildir.

«Füyuzat» jurnalında dil vahidlərinin təhlili bir daha təsdiq edir ki, arxaikləşmə müəyyən zaman daxilində dilin leksik-grammatik strukturunda baş verən qanuna uyğunluqdur, təbii bir dil hadisəsidir. Jurnalın dilində fel məzmunlu sözlər kəmiyyət və mənasına görə daha zəngindir. Türk elementi baxımından mühafizəkarlığını uzun müddət güclü şəkildə qoruyaraq son dərəcə zəif dəyişməyə məruz qalan və ya heç dəyişməyən hal-hərəkət anlayışı bildirən sözlərin bir qismi bəzi ayrı-ayrı türksoylu dilləri (məsələn, Azərbaycan dilini) tərk etsə də, ümumi ana türkçənin əsas leksik vahidləri kimi bu gün də canlıdır.

*Aşamaq:* Yoxsa bizim kibi *aşamış*, yaşını yaşamış, saçılı-saqqalı ağarmış qartlardan nə bəklənə bilir.

Bizə qalsayıdı bu gün içlərində yaşadığımız xanələri belə satıb *aşayacaq* idik<sup>1</sup>.

M.Kaşqarlinin «Divani-lüğət-it türk» əsərində «aşa»-yemək, «aşamaq» -aş yemək kimi qeyd olunmuşdur<sup>2</sup>.

<sup>1</sup> Füyuzat. 1907, № 14, s.220.

<sup>2</sup> Kaşqarlı M. Divan-i-lüğət-üt Türk/çevirəni Besim Atalay, Ankara, IV c, 1999, s, 42.

*Mağraşmaq*: Babaları övladından, övladı anasından mağraşa-mağraşa ayrılıyor idi<sup>1</sup>.

Bu fel XX yüzilin əvvəlində Azərbaycanda, fikrimizcə, yalnız «Füyuzat»ın dilindədir. Cümlənin mənası onun «bir yerə toplaşmaq», »dəstə-dəstə» mənasında işləndiyini göstərir. «Türk lehceleri sözlüğü və «Türkçe sözlük»də belə bir söz qeydə alınmayıb. Bizcə, Kırımda yaşayan türklərin lüğətinə daxildir (H.S.Ayvazovun «Nədən bu hala qaldıq» məqaləsindəndir).

*Sasmaq*- Balıq başdan sasır<sup>2</sup>...

M.Kaşqarlı «Divan»ında da həmin leksem eyni mənada işlənmişdir: *sasmaq* -kokmak. Söz kökü ilə başlanan sözlər ümumtürk vahidləri içərisində müəyyən mövqeyə malikdir. O, fel kimi «iylənmək» mənasında işlənmişdir. Türk lüğətlərində «yemək» mənasında «sasılıq» asemantik ismi də var.

*Kəkərmək*: İxtiyarların bəzisi dırnaqları ilə dişlərini qarışdırır, bəzisi də *kəkərərək* «əstəğfürullah» deyir<sup>3</sup>.

Jurnalın dilində bu fel bir yerdə işlənib. Lügət və oğuznamələrdə də bu felə rast gəlmək olmur. M.Kaşqarlinin «Divan»ında, «kək» («kek») sözü qeydə alınıb. Həmin leksik vahid «kin», «öc», «sixıntı», «zəhmət», «möhənət» mənalarını ifadə edir. Bundan başqa, «kinlənmək» mənasında olan «kekmek» feli də «Divan»da əks olunub (I c., s. 44, 479; II c., s. 283). «Füyuzat» jurnalının dilində işlənən «kəkərmək», fikrimizcə, ad soylu «kək» sözünə -ər fel düzəldən leksik şəkilçinin artırılması ilə yaranan düzəltmə sözdür. Hazırda dilimizdə işlənən «kükrəmək» sözü, yəqin ki, həmin leksik vahidlə bağlıdır.

Tam köhnəlmə prosesinin təzahürü olan leksik arxaizmlər (dilimizin yazı formasında heç işlənməyən sözlər) isə işləklikdən düşsə də, dialekt və şivələrdən üzülməyib və ya başqa türkçelərdən çıxmayıb. Bu əlamət və mühafizəkarlıq, xüsusilə də, hərəkət anlayışı bildirən leksik vahidlərə aiddir. Hazırda oğuz qrupuna daxil olan digər türk dillərində onların fəal işlənməsi bu fikri təsdiq edir. Onlar yazılı ədəbi dildə müəyyən zaman daxilində mövqeyini tərk etsə də, yaşamını tamamilə itirməmiş, ya müxtəlif dəyişmələrlə, ya da çeşidli çalarlarla dilin hansı qatındasa izini çaxlamışdır.

«Füyuzat» jurnalı vasitəsi ilə dillərin budaqlanma dövründə dilimizə görə arxaiklaşmış, çağdaş türkcədə işləkliyini saxlamış leksik-

<sup>1</sup> Füyuzat, 1907, № 14, s.220.

<sup>2</sup> Yenə orada, № 16, s.225

<sup>3</sup> Yenə orada, № 22, s.349

qrammatik vahidlərin yenidən Azərbaycan dilinə gətirilməsi füyuzatçıların ulu kökə qayıdış arzuları ilə bağlıdır. Budaqlanma zamanının güclü təsirinin zaman-zaman XX yüzilin əvvəlinə gəlib çatmış nəticələri dövrünün məhsulu olan «Füyuzat» yenidən bütövləşmə tərəfdarı olaraq bu məqsədə dildən başlayırdı. Onun yazılı dilin türk dili normalarına dayanması və bunun nəticəsi olaraq jurnalın leksikasında Osmanlı dili vahidlərinin işlənmə tezliyinin yüksəkliyi böyük türkçülük ideyalarının məhsuludur.

### III fəslin üçüncü yarımfəsli «Füyuzat» jurnalının dilində frazeoloji vahidlər» adlanır.

Dilin leksikasında xüsusi lay təşkil edən frazeologizmlərin mövqeyi və mənası təsdiqləyir ki, onlar məcazlıq və obrazlılığın ilkin ifadəçiləridir. Milli orijinallığı, xaslığı ilə dil vahidləri içərisində ön yerlərdə duran frazeoloji birləşmələr fikir və mətləbləri güclü dərəcədə əks etdirməklə səciyyəvidir. Bu mənada, «Füyuzat» jurnalının dili özünəməxsusluğu ilə seçilir. Dərginin dilində mövqeli frazeologiya üslub imkanları ilə poetik ovqat yaradaraq estetik baxımdan güclü təsir bağışlayır.

Jurnalın dilində elə frazeoloji birləşmələr var ki, onlar cümlə quruluşuna malik olaraq həmin sintaktik vahidin məna yükünü daşıyır. Lakin məcazi mənada işlənən feli frazeoloji birləşmənin mənasını mühafizə edərək «ismi birləşməyə keçən frazeologizmlər» də dərginin dilində xüsusi mövqeyə malikdir. «Füyuzat» jurnalının dilindəki frazeoloji birləşmələr informativ səciyyəsi, ədəbi səviyyəsi baxımından seçilən dil vahidləridir. Dərginin dilində söz qitlığı ilə qətiyyən rastlaşmırıq. Bu mənada, onun frazeologiya zonasındaki söz bolluğu heyrətamız birləşmələr yaradıcılığını müəyyənləşdirir:

İştə bu iki sinifi, yəni üləma ilə ümərayi kəndinə bənd etdikdən sonra, *vətənimizi*, *millətimizi* istədiyi kibi *çevirməgə*, *fırıldağı* arzu etdiyi tərəfə *döndərməgə* müvəffəq olmuşdur<sup>1</sup>.

«Füyuzat» jurnalının dilindəki frazeoloji birləşmələr və bu səviyyədəki söz və ifadələr ibrətamız məna yükü ilə səciyyəvidir. Bu «ibrətamız» birləşmələr jurnalın dil-üslub kəşflərindəndir. «Kelime seçimi, kelimelerle yüklenen anlam, kelimeler arasında kurulan ses ve anlam ilişkileri her şaire və yazara göre degişir. İşte dilin bu özel kullanım biçimlerine uslup denir»<sup>2</sup>. Beləliklə, frazeologiyada söz-ifadə

<sup>1</sup> Füyuzat, 1907, № 12, s. 190.

<sup>2</sup> Türk dili ve edebiyatı. Ankara, Etam: A.S. 1996, s.50.

seçimi tamamilə üslubiyyat problemidir və üslubun xaslıq yaratmaq xüsusiyyəti baxımından «Füyuzat» jurnalı orijinaldir.

III fəslin dördüncü yarımfəsli «Füyuzat» jurnalı və ədəbi dilin qrammatik normaları» adlanır. Bu yarımfəslin birinci bəndi «Morfoloji xüsusiyyətlər»dir.

Jurnalın dilindəki ümumi cəhətlər Osmanlı dil quruluşundan irəli gələn əlamətlərlə bağlıdır. Bu mənada, «Füyuzat» jurnalının dili konkret qrammatik xüsusiyyətlərə malikdir. Qrammatik özünəməxsusluq jurnalın qrammatik əlamətlərindən ayrıca danışmağa əsas verir. Belə ki, Osmanlı dilinin, əslində, ulu türkçənin güclü təsiri daha çox qrammatikada, xüsusilə də morfolojiyada özünü göstərir.

Çağdaş dilimizdə işlənən isim düzəldən şəkilçilərin hamısı jurnalın da dilində işlək olmuşdur. Bu baxımdan, diqqəti çəkən cəhət budur ki, o bəzən fərqli məqamlarda işlənmişdir:

Böylə *ailəçilərə*, böylə babalara nifrət!..<sup>1</sup>

Əgər o əsər həddəyi-tənqiddən keçməz, məhasin və məayibindən qəzetərlərdə bəhs olunmazsa, nə bir teatroda təmsil olunur, nə də bir *kitabçı* dükanında dolab qəbul bulur<sup>2</sup>.

-*Lar*<sup>2</sup> şəkilçisi kəmiyyət kateqoriyasının ən geniş yayılmış və tarixən dəyişməyən morfoloji əlaməti hesab edilir. O, çoxluğu daha güclü ifadə edən şəkilçi-morfemdir. Bunu həmin morfemin iki qədim çoxluq əlamətinin (-*l* və (-*a*)*r*) birliyindən yaranması ilə izah etmək olar. «Füyuzat» jurnalının dilində bu şəkilçinin müxtəlif üslub imkanları müşahidə edilir. Məlumdur ki, mücərrəd mənalı isimlər kəmiyyət şəkilçisi ilə işlənmir. Bu şəkilçi, əsasən, konkret mənalı isimlərə qoşularaq onların çoxsayılı məzmununu ifadə edir. Jurnalın dilində -*lar*<sup>2</sup> şəkilçisi həm konkret, həm də mücərrəd mənalı isimlərlə işlənmişdir. Bu baxımdan, onun ikinci qrupa aid olan isimlərlə işlənməsi diqqəti çəkən əlamətlərdən biri sayıla bilər:

Bizə qalırsa, ittihadı həqqilə anlamaq üçün əvvəli-əmrədə 17 Oktyabr Manifesti ilə elan olunan *hürriyətlərdən* «hürriyəti-vicdan» ilə «hüriyyəti-kələmi» layiqi vəchlə dərk və təqdir etmək lazımdır<sup>3</sup>.

«Hüriyyət» sözüne qoşulan «*lər*» şəkilçisi say kəmiyyətindən çox, ümumilik ifadə edir.

<sup>1</sup> Füyuzat, 1907, № 16, s. 255.

<sup>2</sup> Yenə orada, 1907, № 19, s. 361.

<sup>3</sup> Yenə orada, 1907, № 10, s. 159

«Füyuzat» jurnalının dilində qrammatik baxımdan feldə spesifikasiq özünü göstərir və bu, fəlin indiki zamanı üçün daha xarakterikdir. Belə ki, türk ədəbi dil normasına müvafiq olaraq indiki zaman fəl kökünə «yor» şəkilçisi artırmaqla düzəlir və jurnalda da fellərin-indiki zamanı həmin şəkilçi ilə işlənmişdir:

Araşdırımlar göstərir ki, «Füyuzat» jurnalının dili türk ədəbi dil normalarına dayansa da, milli dil elementlərinə də biganə olmamışdır. Lakin fəl zonasında jurnal «Türkçülüyüünü» tamamilə mühafizə etmişdir. Fəlin bütün kateqoriyalarında bu əlaməti müşahidə etmək mümkündür. Lakin bu baxımdan, ilk növbədə diqqəti cəlb edən kateqoriya zaman kateqoriyasıdır. Feldə zaman əsas anlayışdır. Fəlin indiki zamanı digər zamanlar üçün ölçü vahididir. «Füyuzat» jurnalının dilində indiki zamanın inkar forması şəkilcidəki açıq saitin qapalı saitə keçərək türk danışq dilində olduğu kimi yazılmazı ilə müşahidə olunur.

«Füyuzat» jurnalının dilində fəlin əmr şəkli I şəxsin təkində və cəmində milli dildən fərqli, ümumtürk dili üçün səciyyəvi morfoloji əlamətlərlə – I şəxsin təkində *-ayım*<sup>2</sup>, cəmində *-alım*<sup>2</sup> şəkilçiləri ilə işlənmişdir.

«Füyuzat» jurnalının dilində qrammatik baxımdan fəl zonasında diqqəti çəkən cəhətlərdən ən qabarıq görünən əlamət fəlin bacarıq tərzinin inkar əlamətidir. Çağdaş dilimizdə sintaktik şəkildə olan bacarıq tərzinin inkarı «Füyuzat» jurnalının dilində morfoloji formadadır, yəni bacarıq tərzinin əsas hissəsi olan «bilmək» feli inkarlıq əlaməti qəbul edərək ayrı komponent kimi işlənmir, bir nitq hissəsi çərçivəsində həm tərz, həm də inkar əlaməti özünü göstərir.

Beləliklə, «Füyuzat» jurnalının morfoloji qanuna uyğunluqlara əsaslanan xüsusiyyətləri millilik baxımdan leksik qatla müqayisədə xeyli yüksəkdə durur. Müşahidə edilən fərqli əlamətlər isə çağdaş dilimizlə müqayisədə özünü göstərir. Onları ekstralinqvistik fakt hesab etmək olmaz. Ona görə ki, ana türkçəmizin spesifik cəhətlərindəndir.

III fəslin dördüncü yarımfəslinin ikinci bəndi «**Sintaktik xüsusiyyətlər**» adlanır.

«Füyuzat» jurnalının ömrü uzun olmasa da, o, XX yüzilin əvvəlində ədəbi dilimiz haqqında tam təsəvvür yarada bilir. Osmanlı dilinin güclü təsiri daha çox morfologiyyada özünü göstərir. Sintaksisdə isə həmin dilin təsirindən başqa, milli dilin xarakterik əlamətlərinə möhkəm bağlı olan dil vahidləri diqqəti çəkir. Bu baxımdan, söz birləşmələri səciyyəvidir. Xüsusi intellekt səviyyə ilə yaradılmış birləşmələr jurnalın siyasi informasiya bazasını təhlil etməyə imkan verir.

İlk nəzərdə İngiltərəyə ən nafe *Türkiyəni diritmək siyasətini* təqib etmək olduğu görülür.

Nümunələrdən məlum olduğu kimi, «Füyuzat»ın dilindəki birləşmələr qrammatik anlamını qorumaqla yanaşı, daha çox siyasi mənəsi ilə səciyyəvidir. Jurnalın söz birləşmələri bazasında ən çox diqqətəlayiq cəhət birləşmə tərkibindəki sözlərin ümumi bir məna ətrafında birləşməsidir. Sözləri bir-birinə bağlayan məna birləşmə və cümlə daxilində qrammatik səviyyədən daha yüksəyə qalxaraq semantikaya meyl edir və obrazlılığı ilə seçilir.

Məcazlaşma meyli türksoylu dillərin, o cümlədən, Azərbaycan dili vahidlərinin özəl xüsusiyyətlərindən biridir. Bu mənada, «Füyuzat» jurnalının dili zənginliyi ilə çox dəyərlidir. Jurnalın dilindəki birləşmə, ifadə yaradıcılığı məcazlaşma səviyyəsinin yüksəkliyi və siyasi sanbalı ilə səciyyəvidir:

«Füyuzat» jurnalının dilində söz birləşmələrinin mənəsi birbaşa cümlənin məqsədi ilə əlaqəlidir. Dərginin dilində elə birləşmələrə rast gəlmək olur ki, onlar «Füyuzat»ın sintaktik spesifikasını müəyyənləşdirir. Bu baxımdan, jurnal güclü potensiala malikdir. Söz birləşmələri arasında leksik tərkibə görə fərqlər obrazlılıq və məcəzlığın dərəcəsinə təsir edir. Jurnalın dilindəki birləşmələr əsas komponentinə görə ismi birləşmələr zonasının genişliyi ilə səciyyəvidir. Həm həqiqi, həm də məcazi mənada işlənən birləşmələr fikrin tərkib hissəsini, məna yükünü daşıyır. Ümumiyyətlə, «Füyuzat» jurnalının dilindəki söz birləşmələri məcazlaşma potensiyası ilə xeyli irəli getmişdir.

«Füyuzat»dakı söz birləşmələrini quruluş baxımından parçalamaq mümkündür, lakin diqqətlə yanaşdıqda görünür ki, onlar mənaca bütövdür. Buna baxmayaraq onlar birləşmə xüsusiyyətlərini itirmir və sintaktik vahid olaraq qalır. Onların qrammatikadan üslubiyyata keçid meyli də unudulmamalıdır. Məlumdur ki, hər bir üslub öz leksikasını yaradır. Bu mənada, «Füyuzat» jurnalının dilindəki söz birləşmələrinin bir qrupunu onun ədəbi dilə öz payı, öz töhfəsi hesab etmək olar. Adı leksik vahidlər əsasında xüsusi məna dərinliyi və siyasi, elmi, fəlsəfi səciyyəsi ilə diqqəti çəkən birləşmələr jurnalın mükəmməl leksik-semantik quruluşunu təsdiq edən dil vahidləridir:

«Füyuzat» jurnalının dilindəki söz birləşmələri işlənmə tezliyi və müxtəlifliyinə görə Azərbaycan dilinin sintaktik quruluşunun məhsuludur və onlar jurnalın qrammatik quruluşunda üstünlük təşkil edir. «Əsarət qurbanları», «qırmızı yalanlar» (ağ yox, qırmızı!), «bigünah səfərçilər», «xəfiyyə həşəratı», «islamiyyətpərvər qəzetlər» və s. bu baxımdan jurnalın uğurlu qrammatik vahidlərindəndir.

«Füyuzat» jurnalının qrammatik vahidlərini izləməkdə məsqəd söz birləşmələrini tam əhatə etmək, onların müfəssəl təsnifini vermək deyil, ümumi dil mənzərəsi fonunda özəlliklərini müəyyənləşdirməklə elmi ümumiləşdirmələr aparmaqdır. Ümumiləşdirmə və təhlillər əsasında yüksək dil təfəkkürünün nəticəsi olan qrammatik vahidlərin müəyyənləşdirilməsi jurnalın intellektual bir dilə malik olduğunu təsdiq edən faktları üzə çıxarır və onun dili haqqında «qiyamətin qopmasına» səbəb olan əsassız fikirləri təkzib edir. Jurnalın dilindəki söz birləşmələri zonasındaki «kəşflər» ədəbi dilimizin uğurlu və səviyyəli faktları kimi indi də öz dəyərini itirməyib. Doğrudur, jurnalda söz birləşmələrinin tərkibində və sinonimik cərgələrdə alınma sözlərdən geniş istifadə edilmişdir. Bunu ədəbi dilimizin XX yüzilin əvvəlindəki mürəkkəb mərhələsi ilə bağlamaq lazımdır.

Dissertasiyanın «Nəticə» hissəsində tədqiqatın əsas müddəaları ümumiləşdirir. Qeyd edilir ki, Füyuzatçılar, o cümlədən, «Füyuzat» ədəbi məktəbinin yaradıcısı Ə.Hüseynzadə dil məsələlərində tamamilə obyektiv mövqedə dayanmış və ədəbi dilin ən zəruri problemlərini həll etməyə çalışmışdır.

«Füyuzat» jurnalının dili Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində istinad ediləcək ən mühüm və mükəmməl mənbələrdən biridir.

Jurnalın dilinin tədqiqi XX yüzilin başında ədəbi dil normalarını aydınlaşdırmağa imkan verir.

XX yüzilin əvvəlində dilə münasibətdə iki istiqamət var idi, Azərbaycan ədəbi dili ümumxalq dili və klassik üslubun, türk ədəbi dilinin təsiri ilə «ziyalı dili» -«lisani ədəb» yönlərində inkişaf edirdi. «Füyuzat»ın dili son dərəcə ədəbi idi. Bu hədsizlik onu ümumxalq dilindən uzaqlaşdırır və haqsız tənqidlərə səbəb olurdu. Bu tənqidləri bir tərəfdən də istəməyərəkdən dərinləşdirən həddən artıq xalq dili səviyyəsinə enən «Molla Nəsrəddin» jurnalı idi. Lakin ədəbi dilin normaları baxımından yanaşıqda, «Füyuzat»ın dili tamamilə qanuna uyğun və ədəbi dildir.

«Füyuzat» jurnalı Azərbaycan ədəbi dilini xüsusi bir yönümdə romantik istiqamətdə əks etdirən bir dərgi olaraq lirik-romantiklərin ifadə tərzini, məslək əxlaqını, dil-üslub xüsusiyyətlərinigöstərir. Jurnal təkcə bir il ərzində nəşr edilən 32 nömrənin deyil, yüksək amallarla fəaliyyətə başlayan füyuzatçıların dilidir və maraqlı bir üsluba malik olmuşdur.

«Füyuzat» jurnalı Azərbaycan mətbuat üslubuna elmi-fəlsəfi xarakter gətirmişdi.

«Füyuzat» jurnalı dilimizdə siyasi hadisələri linqvopoetik yolla çatdırmaq üsulunu, ictimai-siyasi mövzuların lirik formada ifadə tərzini formalasdırdı;

«Füyuzat»ın dilinin tədqiqində qeyri-türk, xüsusilə də ərəb-fars mənşəli sözlərin ədəbi dildəki ümumi, jurnalın dilindəki xüsusi mövqeyi nəzərdən keçirilmiş, əcnəbi vahidlərin anlaşma dərəcəsi çağdaş alınmalarla müqayisədə aydınlaşmışdır.

XX yüzilin başında ədəbi dilimizdəkt üslubların əlaqəsini səciyyələndirmək, normaları müəyyənləşdirmək üçün «Füyuzat» jurnalının dil faktlarının nəzərə alınması zəruri və vacibdir.


«Füyuzat» jurnalının dili müəyyən dərəcədə araşdırıldı və məlum oldu ki, bu dərgi dil-üslub xüsusiyyətlərinə görə XX yüzilin əvvəlində ən zəngin dil nümunəsi, türkçülük məqsədi üzərində möhkəm dayanan qiymətli mənbədir. Ona görə də dərginin dili XX yüzil ədəbi dil kontekstində aparılan təhlillərin tədqiqat obyekti hesab edilməlidir.

Dissertasiyanın əsas məzmunu çapdan çıxmış aşağıdakı monoqrafiya və məqalələrdə öz əksini tapmışdır:

1. Əli bəy Hüseynzadənin dilçilik görüşləri (monoqrafiya). Bakı, ADPU, 2006, 99 s.
2. «Füyuzat» curnalı və ədəbi dil (monoqrafiya). Bakı, ADPU, 2006, 103 s.
3. «Füyuzat» curnalı və dil problemləri (monoqrafiya). Bakı, Elm, 2006, 298s.
4. «Füyuzat» jurnalının dili haqqında // Pedaqoji Universitetin xəbərləri, № 1-2, Bakı. ADPU, 2003, s.407- 409.
5. «Füyuzat» jurnalının dilində dialoq etiketi və bəzi vokativ sözlər// Pedaqoji Universitetin Xəbərləri, № 3, Bakı, ADPU, 2003, s.227-230.
6. «Füyuzat» jurnalı və dil məsələləri. Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin təbii sərvətlərinin öyrənilməsi / (21-22 may 2004-cü il tarixdə keçirilmiş Elmi Konfransın Materialları), Bakı, «Elm», 2004, s.126-131.
7. «Füyuzat» jurnalının durğu işaretlərinə münasibəti // Pedaqoji Universitetin xəbərləri, № 1, Bakı. ADPU, 2005, s.36-39.
8. «Füyuzat» jurnalı və dil birliyi problemi // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, № 1, Naxçıvan, «Məktəb», 2005,s.72-78.
9. Ə.Hüseynzadənin dilçilik görüşləri /Tədqiqlər № 1, AMEA Nəsimi adına Dilçilik İstututu, 2005, s.361- 369.
10. «Füyuzat» jurnalının dil siyasəti / «Türkologiya» jurnalı, № 3-4, Bakı, 2005, s. 79-87.
11. Əli bəy Hüseynzadə və türk xalqlarının ədəbi dili məsəlesi // ADPU-nun Xəbərləri, № 5, 2005, s.93-97.

12. «Füyuzat» jurnalının dilində durğu işaretlərinin üslub imkanları // NDU-nun Xəbərləri, № 17. 2005, s. 107-110.
13. «Füyuzat» jurnalının dil məsələləri ilə bağlı ideya istiqaməti/ Dil və ədəbiyyat, № 6(48). BDU, 2005, s.191-193.
14. Azərbaycan ədəbi dili tarixində «Füyuzat» jurnalının yeri və rolü / Tədqiqlər, № 1, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, 2006, s.93-97.
15. Əli bəy Hüseynzadənin alınma sözlərə münasibəti / Azərbaycan dili və ədəbiyyatı tədrisi, №1,2006, s. 38-43.
16. Əli bəy Hüseynzadəni düşündürən dil problemləri və I Türkoloji qurultay // ADPU-nun Xəbərləri, № 1, 2006, s. 26-32.
17. «Füyuzat» jurnalının leksik xüsusiyyətləri / Dil və ədəbiyyat, № 1 (49), BDU, 2006. s.190-191.
18. «Füyuzat» jurnalı və ədəbi dilimiz / «Azərbaycan» jurnalı, № 2, 2006, s.171-174.
19. «Füyuzat» jurnalının üslubu / Tədqiqlər, № 2, AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2006, s. 156-160.
20. Əli bəy Hüseynzadə imla məsələləri haqqında / Dil və ədəbiyyat. № 2 (50), BDU, 2006, s.145-147.
21. Əli bəy Hüseynzadə və türk xalqlarının ədəbi dili // AMEA Naxçıvan bölməsinin Xəbərləri, №2, Tusi, 2006,s.87-92.
22. Əli bəy Hüseynzadə və tərcümə məsələləri // ADU-nun Elmi xəbərləri, №2, 2006, s.53-59.
23. Əli bəy Hüseynzadənin görüşlərində türk dili məsələsi// ·ADU-nun Elmi Xəbərləri, № 3. 2006. s.15-20.
24. «Füyuzat» jurnalı və I Türkoloji qurultayın «Ortaq dil» məsələsində ideya birliyi / I Türkoloji qurultayın 80 illiyinə həsr olunmuş respublika elmi-nəzəri konfransın materialları, ADU, 2006, s. 330-335.
25. Əli bəy Hüseynzadənin dil haqqında fikirləri //ADPU-nun Xəbərləri, № 2, 2006, s.22-26
26. «Füyuzat» jurnalı və I Türkoloji qurultay türk xalqlarının ədəbi dili haqqında / Dil və ədəbiyyat, Bakı,BDU, № 3(51),2006, s.153-156.
27. «Füyuzat» jurnalı və «Tərcüman» qəzetiinin dil məsələlərində ideya birliyi/ Elmi axtarışlar (AMEA Folklor İnstitutu),XX, Bakı, Səda, 2006, s.65-68. .
28. «Füyuzat» jurnalı və dil kültürü / Tədqiqlər № 3, AMEA, Nəsimi adına Dilçilik İnstitutu, 2006, s.151-154.

29. «Füyzaat» jurnalının frazeoloji xüsusiyyətləri / Elmi axtarışlar (AMEA Folklor İnstitutu), XXII, Bakı, Səda, 2006, s.53-58.
30. «Füyzaat» jurnalının dilində ifadə sənətkarlığı // ADPU-nun Xəbərləri, № 3, 2006, s.18-23.
31. Əli bəy Hüseynzadə mətbuat və onun dili haqqında/Azərbaycan dili və ədəbiyyat tədrisi, №3, 2006, s. 65-70.
32. «Füyuzat» jurnalının dilində qrammatik xüsusiyyətlər/ Bakı Slavyan Universitetinin Elmi Xəbərləri, №1, 2006, s. 65-69.
33. «Füyuzat» jurnalının dilində leksik-qrammatik xüsusiyyətlər/ Tədqiqlər, № 4, AMEA Nəsimi adına Dilçilik İnstitutu, 2006, s. 218-223.
34. «Füyuzat» jurnalının dilinin sintaktik xüsusiyyətləri/Xəbərlər, № 4, ADPU, 2006, s. 238-240.
35. «Füyuzat» jurnalının dil siyasetində «ümumi dil» məsələsi/ Elmi axtarışlar (AMEA, Folklor İnstitutu), XXX, Bakı, Səda, 2006, s.232-235.
36. «Füyuzat» jurnalının dilində ismin qrammatik əlamətləri/ Filologiya məsələləri, № 1, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, 2007, s. 33-37.
37. «Füyuzat» jurnalının dilində fel və onun qrammatik xüsusiyyətləri/ Tədqiqlər, № 1, AMEA, Nəsimi adına Dilçilik İnstitutu, 2007, s. 215-218.
38. «Füyuzat» jurnalının dilində qrammatik-üslubi xüsusiyyətlər/ Filologiya məsələləri, № 2, AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu, 2007, s. 190-197.
39. Dil məsələlərinin həllində «Füyuzat» jurnalının mövqeyi/ Naxçıvan Dövlət Universitetinin Elmi Xəbərləri, № 1 (21), 2007, s.185-188.
40. «Füyuzat» jurnalı və dil mədəniyyəti məsələləri./ Filologiya məsələləri, № 4, AMEA Füzuli adına Əlyazmalar İnstitutu, 2007, s.436-441.



**ЯЗЫКОВАЯ ПОЛИТИКА И ЯЗЫК  
ЖУРНАЛА «ФУЮЗАТ»  
РЕЗЮМЕ**

В диссертации привлекаются к исследованию процессы, которых наблюдались в литературном языке в начале XX века, позиция фуюзатистов по отношению к этой задаче, их мысли и предложения, выдвинутые для решения языковых проблем, выдвинутая журналом языковая политика, фонетические, лексико-грамматические особенности и другие проблемы. При исследовании разбираются языковедческие встрыл редактора журнала «Фуюзат» Али бека Гусейнзаде.

Впервые раскрывается и разъясняется историческая ценность журнала «Фуюзат», который в начале XX века отражал азербайджанский литературный язык; раскрываются причины сопротивления тюрским лекмам в лексике, разницы, иностранных и национальных слов в словаре, оценивается его язык, как плоды культурного мировоззрения хозяев свободного мышления. Долгое время мысли, выдвигаемые в соответствии с психологией советского периода, приводили к ошибочным выводам по отношению к журналу «Фуюзат». Поэтому в диссертации журнал привлекается к глубокому и содержательному разбору в соответствии с правдивой истинической действительностью, исследуется как ценный источник с богатой лексикой, с особенностями языковых методов, как журнал, занимающий индивидуальную позицию в отличающейся характерными признаками в сложный и противоречивый период начала XX века.

В диссертации сравниваются языковые материалы журнала «Фуюзат» с языковыми материалами печати и другими литературными образцами, исследуется ряд проблем языкования в рамках языка журнала «Фуюзат» и занимающая основное место проблема «общего литературного языка».

Причины выдвижения проблемы, круг влияния, отношение к задаче с современной позиции являются задачами, занимающими основное место в исследовании. Научно расследуются на фоне лингвистических проблем нормы и стили литературного языка журнала «Фуюзат», степень, влияния литературного языка на язык журнала, позиция общетюркизма и другие задачи.

Диссертация состоит из введения, трех глав, заключения и списка использованной литературы.

Sadaqat Gurbanli gizi Hasanova

**THE LANGUAGE POLICY AND LANGUAGE OF THE  
MAGAZINE FIYUZAT  
SUMMARY**

The dissertation deals with the process of literary language characteristic of the beginning of the twentieth century, the position of the Fiyuzat followers in this issue, the suggestions and ideas set forth by them, the language policy followed by the magazine, its phonetic, grammatical and lexical features and some other problems. In the process of investigation the linguistic views of Ali bey Huseynzadda, the editor of the magazine have also been investigated.

In this research work Fiyuzat has been investigated as a reliable source of the twentieth century literary language in the linguistic aspect for the first time, its historical value, the proportion of the national and foreign words in the magazine, the reason of the resistance of Turkish lexemes in its vocabulary have been determined, and its language has been estimated as the literary language of the romantics, as the product of the thought of the thinkers of independent meditation. The opinions set forth according to the soviet psychology have resulted in wrong conclusions. Consequently the magazine has been analyzed deeply in accordance with historical reality, it has been investigated as a magazine with rich vocabulary, with its specific language and stylistic features, as a valuable source for the research of the literary norms, different styles characteristic of the literary language of its time, the time which was very complicated and contradictious.

In the dissertation the language materials of Fiyuzat have been compared with the press and language examples of the literary language, a number of linguistic problems have been researched in the frame of the magazine, analyses have been carried out in the common Turkish context.

In the thesis special attention has been paid to the problem of common literary language, which was priority in the language policy of Fiyuzat. The reason of the priority of the problem, its sphere of influence, contemporary attitude to this question etc are issues occupying special place in this research work.

In the process of scientific explanation of such questions as the attitude of Fiyuzat to the norm and styles of the literary language, the degree of appearance of the level of the literary language in its language, the active position of the common Turkish words in its word stock etc. Fiyuzat, an example of literary language has been analyzed in the background of linguistic problems.

The dissertation consists of Introduction, tree chapters, conclusion and the list of the used sources.

**МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ**

---

---

*На правах рукописи*

**САДАГАТ КУРБАНАЛИ КЫЗЫ ГАСАНОВА**

**ЯЗЫКОВАЯ ПОЛИТИКА И ЯЗЫК ЖУРНАЛА  
«ФУЮЗАТ»**

**10.02.01 – Азербайджанский язык**

**АВТОРЕФЕРАТ**

**диссертации на соискание ученой  
степени доктора филологических наук**

**Нахчыван-2007**